

XƏZƏR XƏBƏR

KHAZAR REVIEW

Nö 352 İyun 2016



khazar-review.khazar.org

AYLIQ DƏRGİ

ISSN 2218-2772



**“XƏZƏR”DƏ
İMTAHAN
HƏYƏCANLARI**

İÇİNDƏKİLƏR

| | |
|--|----|
| Xəzər Universiteti Kahramanmaraşda..... | 4 |
| Adana şəhərinə sefər..... | 9 |
| Xəzər Universiteti Giresun Aksu Festivalında | 10 |
| Ambassador of Malaysia to Azerbaijan Gives Seminar on Southeastern Asia and Asia Pacific | 17 |
| Akademik Kamal Talibzadənin əsərlərinin təqdimatı | 19 |
| Binaqadı rayonunda Respublika Gündənə həsr edilmiş bayram tədbiri | 20 |
| Sumqayıtda "Dünya" məktəbinin filialı yaradılır..... | 22 |
| Azərbaycanda tələbələrin neçə fəlizində internet asılılığı var? | 25 |
| "Xəzər"ın tələbələri "İcames" beynəlxalq konfransında iştirak etdilər | 26 |
| Şair Kəmaləddin Qədim ilə görüş | 34 |
| Rusiyada deputatlığa namizad azərbaycanlı qadın | 39 |
| Pəri Abbaslı. Rayonlarda informatikanın tədrisi ilə bağlı problemlər var | 40 |
| "Neft qılımçılarının düşməsi və iqtisadi islahatlar: çağırışlar və imkanlar" mövzusunda forum..... | 42 |
| Avrasiya Bilik Mərkəzi "Təbii sərvətlərdən davamlı inkişafə doğru" mövzusunda təlim keçirdi | 44 |
| Xəzər Universitetinin komandası ekstremizm qarşı beynəlxalq müsabiqənin qalibləri sırasında..... | 46 |
| NDU xəbərləri | 50 |
| Məzunlar Assosiasiyanın təsis konfransı | 60 |
| Xəzər Universitetinin 25 illiyinə həsr olunmuş yaradıcılıq sərgisi..... | 62 |
| Xəzər Universitetinin 25 illiyinə həsr olunmuş konsert | 64 |
| Nubar Agalarova. Debates Keep English Classes Lively | 66 |
| Andrey Platonov. Ölümsüz qoçanın başına gələnlər | 70 |

1995-ci ilin
yeniyəndən nəşr olunur

Təsdiq: Xəzər Universiteti

Bəş redaktor: Həmid İsmayılli

Bəş redaktor məzəni: Elçəzə Balaev

Kədəralıya heyeti:
Canan Məmmədyarova
Əldər Ağayev
Alla Axtundova
Səhbin Fazıl
Knyaz Aslan

İngiliscə dillidə
məsləhət redaktoru:
Marta Landi

Rəssam: Mir Rəfiq Abdülrahimov

Kompyuter tərtibatçısı:
Nigar Aydemirova

Foto:
Multimedia Mərkəzi



Address:
41 Məhəsati str., Bakı
(near the "Neftchilar" metro)
Tel: (+99412) 323 93 13
(+99412) 421 10 93 (209)
GSM: (+99450) 321 31 69
Faks: (+99412) 493 93 79
E-mail: xazarxabar@khazar.org
Certificate: 376
Index: 67178
Copies: 3000

It has been published
since January 1995

Pərvəndə:
Xəzər University

Editor-in-chief:
Həmid İsmayılli

Associate editor:
Elçəzə Balaev

Editorial members:
Janəl Məmmədyarova
Əldər Ağayev
Alla Axtundova
Səhbin Fazıl
Knyaz Aslan

Editor of English Text:
Marta Landi

Design by:
Mir Rəfiq Abdülrahimov

Computer graphics:
Nigar Aydemirova

Photo:
Multimedia Centre



XƏZƏR UNİVERSİTETİ KAHRAMAN MARAŞDA



14-18 MAY 2016

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sadri professor Hamlet İsaxanlının rəhbərlik etdiyi nümayəndə heyəti Kahramanmaraş Sütçü İmam Universitetinin davəti ilə orada keçirilən ənənəvi Bahar Şənliklərində iştirak etmək üçün mayın 14-dən 18-dək Kahramanmaraşda köhnə dostların qonağı oldu.

Nümayəndə heyatının tərkibinə "Dünya" məktəbinin təsisçisi Nailaxanım İsayeva, universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, Musiqi və İncasənat departamentinin müdürü Zülfüyyə Sadıqova, xalq artisti Gülyanaq Məmmədova, əməkdar artist Fərid Əliyev, universitetin Kamera orkestri, universitetin müəllimləri Telman Əliyevin və Sabina İsmayılovanın rəhbərlik etdikləri oğlanlardan və qızlardan ibarət rəqs qrupları, müəllim və tələbələrdən ibarət solistlər daxildi.



43 nəfərlik heyat (heyatın digər 4 nəfər üzvü təyyara ilə Kahramanmaraşa gələcəkdir) Sarp Gömrük qapısında qonaqları qarşılayan Kahramanmaraş Sütçü İmam Universitetinin avtobusu ilə Kahramanmaraş şəhərinə gecəyarısı galdi. 2 min kilometrdən artıq yolu qət edən Xəzər Universitetinin nümayəndə heyatını otelin qarşısında Kahramanmaraş Sütçü İmam Universitetinin nümayəndaları – baş katibin köməkçisi Mithat Karaaslan və mühafizə xidmətinin rəhbəri Nedim Duman qarşılıdlılar.



Həmin gün günorta saatlarına kimi istirahət edən Xəzər Universitetinin kollektivi günortadan sonra Sütçü İmam Universitetinin Bahar Şənliklərində iştirak etmək üçün program hazırlığına başladı. Mayın 16-sı və 17-də Xəzər Universitetinin kollektivi Kahramanmaraş Sütçü İmam Universitetinin professor-müəllim heyatı və çoxmənli tələbələri qarşısında əvvəlcədən planlaşdırılmış İki böyük konsert programı ilə çıxış etməli idi. Bahar Şənliklərindəki konsertlər açıq havada keçirilləcəkdir.

Həmin günlərdə Kahramanmaraşda hava çox isti idi. Artıq hazırlıqlara başlamağın vaxtı çatmışdı. İstirahət günü olmasına baxmayaraq, Sütçü İmam Universitetinin rəhbərliyi - prorektor professor İsmayıllı Bakan, baş katib İbrahim Ekiz, baş katibin köməkçiləri Mithat Karaaslan, Güldəren Aslan, mühafizə xidmətinin rəhbəri Nedim Duman və digərləri Bakıdan gələn köhnə dostlarla görüşmək üçün yerləşdiyimiz "Uygulama" oteline gəlmişdilər. Axşam Xəzər Universiteti nümayəndə heyatının şərəfinə açıq havada ziyafət verildi. Ziyafətdə professor Hamlet İsaxanlı və Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru professor Durmuş Deveci iştirak edirdilər.



Mayın 16-da Xəzər Universitetinin kollektivi konsert verəcəyi sahna hazırlıqlarına sübh tezdan başladı. Prorektor İsmayıllı Bakan və universitetin bütün əməkdaşları konsertin yüksək səviyyədə keçməsi üçün universitetin bütün imkanlarını saflarbaş etmişdilər.

Artıq gözlənilən vaxt gəldi. Bahar Şənliyinin birinci günü professor Durmuş Deveci və professor Hamlet İsaxanlı Bahar Şənliyinin rəsmi açılışını etdilər. Bahar Şənliyində Sütçü İmam Üniversitesi tələbələrinin ebru sənəti, rəssamlıq, zərgərlik, xalçaçılıq və digər sahələr üzrə işləri nümayiş etdirilirdi.

Bahar Şənliyil universitetin xalq oyunları qrupunun rəqsleri ilə başladı. Sütçü İmam Universitetinin program aparıcısı Mustafa bayın daveti ilə Xəzər Universiteti sahnəyə çıxdı. Aparıcı rəsmi qonaqları və açıq havada günəşin altında toplaşan çoxsaylı tələbələri salamlayaraq, Azərbaycandan gələn Xəzər Universitetinin nümayəndələrini təqdim etdi. Xəzər Universiteti Kamera Orkestrinin ifaları, tələbələrin rəngarəng rəqs nömrələri, Gülyanaq Məmmədovanın və Farid Əliyevin ürək açan ifaları meydana toplaşanlar tərəfindən dəfələrlə alqışlandı.



Bahar Şənlikləri programı Türkiyənin TRT Haber kanalı tərəfindən ləntə alındı.

Hamlet İsaxanlı, Durmuş Deveci və tələbələrdən Murad Balaqadaşov, Həmran Əmirli müsahibələr verdilər. Xəber TRT AVAZ, TRT Haber və TRT kanalları tərəfindən yayılmışdı.

Konsertdən sonra Kahramanmaraş Balədiyyə başqanı Mehmet Narin Hamlet İsaxanlini, Nailəxanım İsayevanı, Əlövsət Əmirbəylini, Zülfüyyə Sadıqovanı, Gülyanaq Məmmədovanı, Fərid Əliyevi və İsmayıllı Bakanı nəhər yeməyinə davət etdi.

Xəzər Universitetinin tələbələri Təs Sütçü İmam Universitetinin İqtisadiyyat fakültəsinin tələbəsi Həmran Əmirlinin müşayiyəti ilə Kahramanmaraşın görməli yerlərini gəzdilər.

Həmin gün Xəzər Universitetinin əməkdaşları Sütçü İmam Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşdülər.



Bahar Şənliyinin ikinci günü ebru sənəti, rəsm sərgisi, zərgərlik və digər sərgilərlə yanaşı, Sütçü İmam Universitetində təhsil alan müxtalif ölkələrin tələbələrinin mədəniyyət, incəsanat nümunələrinin və milli matbəxərində hazırlanmış yeməklərin sərgisi də keçirildi. Həmin gün Xəzər Universiteti musiqi kollektivinin oradakı iştirakı Bahar Şənliyinə rəngaranglıq gətirdi. Universitetin builki şənliyinə, ötən illərdən fərqli olaraq, şəhər əhəlisi dəvət edilməmişdi. Belə ki, son günlər Türkiyədə baş verən terror aktları nəticəsində çoxlu sayıda şəhid verilmişdi. Onların arasında Kahramanmaraşdan olan şəhidlər də var. Buna görə də, universitet şəhidlərin ruhuna ehtiram alaməti olaraq builki Bahar Şənliklərinin təmtəraqlı qeyd edilməməsini qərara almışdı.

Apançı öncə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qayyumlar Şurasının sədri professor Hamlet İsaxanlı səhnəyə davət etdi. Hamlet İsaxanlı Kahramanmaraş Sütçü İmam Universitetinin rəhbərliyinə, şaxsən universitetin rektoru professor Durmuş Deveciya davət üçün təşəkkürünü bildirdi. O, Türkiyədə son terror olaylarında canlarını qurban vermiş bütün şəhidlərə Allahdan rəhmət dilədi və Kahramanmaraşda olmaqdan çox məmənun olduğunu bildirdi. Sonra Hamlet İsaxanlı universitet adından hədiyyələrini Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru professor Durmuş Deveciya və prorektor İsmayıllı Bakana təqdim etdi. Professor Durmuş Deveci də şənliklərdə iştirak etdiyi üçün Hamlet İsaxanlıya dərin təşəkkürünü bildirdi.

Kahramanmaraş Sütçü İmam Universiteti adından Hamlet İsaxanlıya və Əlövsət Əmirbaylıya hədiyyələr təqdim etdi. Həmin gün üçün Xəzər Universitetinin kollektivinin xüsusi programı hazırlanmışdı. İki saatlıq program çoxsaylı tələbələr tərəfindən alqışlarla qarşılandı.



Xalq artisti Gülyanaq Məmmədovanın, əməkdar artist Fərid Əliyevin ifaları, tələbərlimizin rəqsləri hər kəsi heyratlandırdı. Elə həmin gün axşam Hamlet Isaxanlı, Nailəxanım İsayeva, Əlövsət Əmirbəyli, Zülfüyyə Sadıqova, Gülyanaq Məmmədova və Fərid Əliyev Sütçü İmam Universitetinin prorektoru professor İsmayıllı Bakan və onun ailəsinin davatılı evində axşam yeməyində oldular. Axşam yeməyinə universitein rektoru professor Durmuş Deveci və ailəsi də davat olunmuşdu. Gecəyərisinə kimi şirin səhbətlər oldu. Gülyanaq xanım və Fərid bəy ara-sıra maraqlı ifalar səsləndirdilər.



Biz otela galəndə tələbələrin hala də əyləndiklərini gördük. Onların xahişi ilə rəhbərlik və digər qonaqlar da onlara qoşuldular. Mayın 18-də sahər tezən Xəzər Universitetinin kollektivi Kahramanmaraşdan, çox dəyərli dostlarından aynılmalı idi. Sahər saat 8-da Sütçü İmam Universitetinin rektoru professor Durmuş Deveci, prorektoru professor İsmayıllı Bakan, baş katib İbrahim Ekiş, köməkçiləri Mithat Karaaslan və Gülderən Aslan, mühafizə xidmətinin rəhbəri Nədim Duman və universitetin digər əməkdaşları artıq qonaqları yola salmaq üçün orada idilər. Xəzər Universitetinin kollektivi də onlardan ayrıla bilmirdi, amma aynılmalı, qarşidakı proqramlar üçün hazırlımlı idi.

Hamlet Isaxanlı, Nailəxanım İsayeva, Gülyanaq Məmmədova və Fərid Əliyev Adanaya, kollektivin digər üzvləri isə Sütçü İmam Universitetinin avtobusu ilə Giresuna yola düşdülər. Kahramanmaraşın qəhrəman və qonaqpərvər insanları ilə bir daha görüşmək ümidi ilə oradan ayrıldılar...

**Əlövsət Əmirbəyli,
Kahramanmaraş
14-18 may 2016**



Xəzər Universiteti nümayəndə heyatının Türkiyəyə səfəri çərçivəsində universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sadri professor Hamlet Isaxanlı, "Dünya" məktəbinin təsisçisi Nailəxanım İsayeva, xalq artisti Gülyanaq Mammadova və əməkdar artist Fərid Əliyev mayın 18-də Adana şəhərinə səfər etdilər.

Qonaqlar Adana valiliyi Mədəniyyət və turizm idarəsinin şöba müdürü Mehmet Kurtgöz və Kahramanmaraş Sütçü İmam Universitetinin protokol müdürü Ali Samed Ulunun köməyi və müşayiəti ilə Adana şəhərinin müzeyləri və görməli yerlərini gəzmiş, mədəniyyət abidələri ilə tanış olmuşlar.



**XƏZƏR
UNİVERSİTETİ**

GİRESUN AKSU FESTİVALİNDƏ



Meyin 18-də Xəzər Universitetinin kollektivi 11 saatlıq yolu qat edərək, gecə saatlarında Qara dənizin sahilində yerləşən liman şəhəri Giresuna yetişdi. Giresun Bələdiyyəsinin nümayəndəsi Murat Akın kollektivlə mehribanlıqla qarşıladı və yemaya davət etdi. Giresun Vəliliyi və Giresun Bələdiyyə Başkanlığının dəvəti ilə ilk dəfə olaraq Azərbaycan 39-cu Beynəlxalq Aksu Festivalında Xəzər Universiteti təmsil edəcəkdir.

Xəzər Universiteti festivala iştirakçı sayına görə ən böyük heyətlə qatıldı. Festivalda Türkiyə, Gürcüstan, Makedoniya, Slovakiya, Şimali Kipr Türk Respublikası (ŞKTR) və digər ölkələr iştirak edirdilər. Xəzər Universitetinin kollektivi üçün Türkiyənin ən böyük "12 dev adam" basketbol komandasının avtobusu ayrılmışdı. Qrupu festivalda Giresun Bələdiyyəsi tərəfindən təyin olunmuş İstiqlal Ay, Elif Atlı, Eftal Özdemir müşayit edirdilər. "Xəzər"ın nümayəndələri Qara dənizin sahilindəki "Amazon" otelində yerləşdirildi.

39. ULUSLARARASI GİRESUN AKSU FESTİVALİ





Programa uyğun olaraq, mayın 19-da 39-cu Beynəlxalq Giresun Aksu Festivalının yürüşü üçün hazırlıq işləri görülməli idi. Bununla əlaqədər, universitetin qızılardan və oğlanlardan ibarət rəqs qruplarının məlli geyimdə yürüşə qatılması qərara alındı. Dövlətin və universitetin bayraqları, ad yazıları olan banerlər yürüş üçün hazırlanı. Xəzər Universiteti festivala ilk dəfə qatıldığı üçün öz ölkəsinin və universitedi laqıqlınca təmsil etmək üçün say göstərirdi.

Yürüşdə Giresunun markası sayılan Yeniyol-Debboy - Qazi prospektlərindən keçerek, Atatürk Meydanına kimi, təxminan 2 km yol qət edilməli idi. Yürüşa saat 18:00-da start verildi. Qrupumuz tərafından "Azərbaycan-Türkiyə", "Şəhidlər Ölmez-Vətən Böllənməz" şüərləri seslenirdi. Şüərlərimiz bütün Giresunu bürümüşdü. Yol boyu binaların balkonlarından, mağazalardan hər kas bizi qoşulurdu. Azərbaycan-Türkiyə bayraqları dalgalandıqca, giresunlular bizi - Azərbaycana əl işaretləri ilə sevgilərini ifadə edirdilər.



Vətəndaşlar Xəzər Universitetinin qrupu ilə xatirə şəkilləri çəkdirmək üçün növbəyə dururdular. Yürüşün belə möhtəşəm və diqqatçakən olması bizi sevindirdi. Yürüşdən sonra Giresun Bələdiyyəsinin başçanı adından festivalda iştirak edən qonaqların şərfinə ziyafət verildi.

Mayın 20-da səhər saat 10-da Giresun Bələdiyyəsinin qarşısında yerlaşan Atatürk Meydanında Atatürk heykəli önünde əklilqoyma marasimi oldu. Sonra Giresunun mərkəzi stadionunda 39-cu Beynəlxalq Giresun Aksu Festivalının rəsmi açılışı oldu. Giresun Bələdiyyəsinin başçanı Kərim Aksu açılış nitqi söylədi və festivalda iştirak edən ölkələrin nümayəndələrini səmimi salamladı.





Programa görə, festivalın 1-ci günü Azərbaycan (Xəzər Universiteti) sahnəyə en sonuncu çıxmıştı. Makedoniya, Gürcüstan, ŞKTR, Bosniya, Slovakiya və digər ölkələrin nümayəndələri növbə ilə çıxış etdilər. Səhnəyə Azərbaycan davət edildi. Bütün qruplara olduğu kimi, Azərbaycan adından festivalda iştirak edən Xəzər Universitetinə da 10 dəqiqə vaxt ayrılmışdı. Kollektivin ilk rəqsindən sonra bütün televiziya kanalları bizimlə görüşmək və müsahibə almağa səy göstərirdilər. Tamaşaçının uzun süran alıqları bizləri çox sevindirirdi. Qeyd etmək istərdik ki, Aksu Festivalı canlı olaraq Kanal 24, Kanal G (Giresun), Mavi Karadeniz, Kanal A televiziyaları vasitəsilə yayılmışdı. TV-lər müsahibə verdik. Tələbəlerimizin uğurlu çıxışı hər kəsin ürəyinçə olmuşdu. Bu bizi çox sevindirdi.





Həmin gün festival programının 2-ci hissəsi Giresunun ən yüksək zirvəsi sayılan, giresunluların iştirahət mərkəzi olan Giresun Qalasında olacaqdı. Giresun Qalasında programımızı və geyimlərləmiz yenilədik. Rəqs müəllimlərimiz Telman Əliyevin, Sabina İsmayılovanın və programın musiqi rəhbəri Zülfüyyə Sadıqovanın dəstəyi ilə rəqs qruplarımız Giresun Qalasında sahnəyə 4-cü çıxacaqdı. Bunun üçün vaxtımız çox az idi. Amma qala meydanında toplaşanların danışçılarından ballı olurdu ki, meydana gələnlər Azərbaycan qrupunun çıxışlarını gözləyirlər. Azərbaycanın adı elan olunduğu zaman sürəkli alqışlar sədasi altında tələbələrimiz meydana daxil oldular. Bütün vətəndaşlar, böyükülküçükliklə "Tello" rəqşini rəqs kollektivimizle birlikdə rəqs edirdilər. Azərbaycan qrupunun festivalda iştirakı canlı yayılmışın Aksu Festivalına çox böyük maraq yaratmışdı. Televiziya nümayəndələri bunu nəzərə alaraq, Xəzər Universitetinin rəqs qrupları üzvlərini iki gün sonra televiziyyaya canlı programa davət etdilər. Lakin buna imkanımız olmadığı üçün onlara təşəkkür etdik. İkinci programdan sonra Giresunda tam maşhurlaşmışdıq. Artıq qarşılaşduğumuz hər kəs bizimlə əl verib görüşür, gözəl çıxışlarımıza görə təbrik edirdilər. Həmin gün axşam yeməyindən sonra festivala gələn qonaqlann şərafına əyləncəli program təşkil edildi. Xəzər Universitetinin tələbələri gecəyənsinə kimi ayandılar.

Mayın 21-da, program uygún olaraq, bütün qruplardan 4 nəfər olmaqla, Giresun Bələdiyyəsinin başqanı Kərim Aksu bizi iş yerində qəbul etdi. Giresun Bələdiyyəsi tərəfindən bize göstərilən diqqətə görə universitet adından bələdiyyə başqanına təşəkkür etdik, ona universitet adından qılımatlı hadiyyə təqdim etdik.

Sonra Atatürk meydanında təşkil ediləcək sonnucu programda iştirak etmək üçün hazırlıqlara başladıq. Artıq Atatürk meydanı giresunlularla dolmuşdu. Rəqs müəllimlərimizlə birlikdə rəqslerimizin siyahısını hazırladıq. Giresunluların da istəyini nəzərə alaraq, programda on dəqiqə yerinə 20 dəqiqəlik program olmaqla 7 rəqsi seçdik. Bütün rəqslerin da geyimləri hər rəqse uyğun olaraq dəyişdirilməli idi. Aparıcı Azərbaycandan gələn nümayəndələrin çıxışını elan etdiyində, hər yeri alqış sadaları bürüdü. Rəqəs qızlarımız türk və hind rəqsləri ilə giresunluları ovsunladılar.

Oğlanlardan və qızlardan ibarət rəqs qruplarımızın ifasında "Çobanlar", "Tello" və son olaraq "Yallı", qazax və özbak rəqsləri giresunluların sürəkli alqışlarına səbəb oldu. Aparıcı tamaşaçıların alqışlarını nəzərə alaraq, məndən əlavə olaraq bir neçə nömrə göstərməyimizi xahiş etdi.

Müellimlərimizə belə qərara gəldik ki, öncə "Qaytağı" rəqsi olsun, sonra isə İqtisadiyyat və menecment fakültəsinin talabası Musa Abdulla ("O səs Azərbaycan" yarışmasının final iştirakçısı) "Sarı galin" i ifa etsin, rəqs müellimi Səbinə İsmayılova da eyni müsiqinin sədaları altında rəqs etsin. 15 dəqiqə sonra aparıcı "Qardaş Azərbaycan" deyərək, 2-ci dəfə bizi sahnəyə davət etdi. Rəqqas oğlanlarımız "Qaytağı" rəqşini məharətlə ifa etdilər. Alqışlar kəsilmirdi. Ardınca sahnəyə Musa Abdulla və Səbinə İsmayılova sahnəyə çıxdılar. "Sarı galin" ifası və onunla birlikdə rəqs kompozisiyası giresunluları heyran etdi. Doğrusunu desək, biz də bu nömrənin bu qadər uğurlu alınacağını heç gözləmirdik. "Sarı galin" mahnısını salona toplaşanlar da bizimlə birlikdə ifa edirdilər. İnsanlar o anı yaddaşa almaq üçün sahnəyə kimi yürüyürdülər. Hətta Təhlükəsizlik Xidmətinin əməkdaşları belə izdihamın önünə keçə bilmirdilər. Amma vətəndaşların Azərbaycana olan sevgisini anlayışla qarşıladırlar. Atatürk meydanında hayata keçirilən Aksu Festivalını 5 televiziya kanalı canlı olaraq yayımılayırdı. Müellimlərimizin, tələbərlərinin uğurları bizi çox sevindirirdi. Bu bizi kollektivimizin Giresunda son çıxışı idi. Axşam Giresundan Sarpa, oradan da Bakıya yola düşmək üçün otela dönüb, hazırlaşmalı idik.

Konsert bitdikdən sonra vətənə dönmək üçün hazırlaşdıq. Giresun Bələdiyyəsinin nümayəndələri Hasan Özdemir, Murat Akın, Eftal Özdemir, Elif Atlı və digər nümayəndələr bizimlə virdalaşmaq üçün otelin önünde gözlayırdılar. Dostlardan ayrılmış, elbəttə, bizlər üçün də asan deyildi. Amma yenlə sefərlər üçün Bakıya -Xəzər Universitetinə dönməli idik. Avtobusumuz Sarpa doğru hərəkət etdi. Gecə saatlarında "Sınıq körpü" gömrük qapısına yetişdik. Gömrük qarşısında Azərbaycanın möhtəşəm üçrəngli bayrağı əzəmatla dalgalanırdı. Bayrağın qarşısında xatira şəkilləri çəkdirdik. Nəhayət, Bakıya, doğma universitetimizə yetişdik. Yorğun, amma böyük sevinclə...

Əliyevsət Əmirbəyli,
Giresun-Bakı
18-22 may 2016



XEBER365.COM SAYINDA TÜRKİYƏ SƏFƏRİ HAQQINDA

Mayın 20-də Xeber365.com saytı Xəzər universiteti kollektivinin Türkyanın Giresun şəhərində keçirilmiş Beynəlxalq Aksu Festivalında iştirakı haqqında "Xəzər Universitetinin kollektivi yürüsdə iştirak etdi" adlı xəbər yayımlamışdır. Xəbər fotosularla müşayiət olunmuşdur. Xəbəri bu link vasitəsilə oxumaq olar:
http://xeber365.com/article/48/28518/Xezər_universitetinin_kollektivi_yürüsdə_iştirak_etdi_-_Türkiyədə



**AYDIN UNIVERSİTETİNİN
DİREKTÖRLƏR VƏ QƏYYUMLAR
ŞURASININ SƏDRİ "XƏZƏR" DƏ**

**HİNDİSTAN SƏFİRİNİN
UNİVERSİTET NÜMAYƏNDƏLƏRİ
ÜÇÜN TƏŞKİL ETDİYİ NAHARDА**



**UNIVERSITY REPRESENTATIVES AT
RECEPTION ORGANIZED BY
AMBASSADOR OF INDIA**

Mayın 23-da Xəzər Universiteti Beynəlxalq əlaqələr şöbəsinin İşçi heyəti Hindistanın Azərbaycandakı səfirliyinin yerli universitetlərin nümayəndələri üçün təşkil etdiyi naharda iştirak etdi. Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana qonaqları salamladı və tədbirin əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, avvallar bir çox yerli universitetlərdə olmuş və Hindistandakı universitetlərlə yerli universitetlər arasında gələcək əməkdaşlığı müzakirə etmək üçün bu görüş təşkil olunmuşdur.

Qeyd edək ki, Hindistanın səfiri Sanjay Rana 2016-ci il fevralın 4-də Xəzər Universitetində olmuşdur.

Mayın 19-da İstanbul Aydin Universitesinin Direktorlar və Qəyyumlar Şurasının sədrı professor Mustafa Aydin Xəzər Universitetində universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədrı professor Hamlet İsaxanlı ilə görüşdü. Görüşdə Aydin Universitetinin Beynəlxalq Əlaqələr Ofisinin amakdaşı Səbinə Hüysenova da iştirak edirdi. Qarşılıqlı maraqlı olan məsələlər müzakirə olundu.

On May 23, International Affairs Office staff participated in a reception organized by the Embassy of India in Baku. The reception brought together representatives of numerous local universities.

Ambassador of India Mr. Sanjay Rana opened the reception by welcoming all guests and stressing the importance of the event. He mentioned that he had previously visited many local universities and decided to gather their representatives in one place to discuss possible cooperation of local universities with the embassy, universities and organizations in India.

Ambassador Rana visited Khazar University earlier this year on February 4, 2016.



AMBASSADOR OF MALAYSIA TO AZERBAIJAN GIVES SEMINAR ON SOUTHEASTERN ASIA AND ASIA PACIFIC

On May 20, Khazar University's Department of Political Science and International Relations hosted H. E. Roslan Abdul Rahman, Ambassador of Malaysia to Azerbaijan, to discuss the integration processes in Southeastern Asia and Asia Pacific from the Malaysian perspective. He provided a detailed background on Malaysia's foreign policy in the wider neighborhood and briefed the students about the cooperation with both the Association of Southeast Asian Nations (ASEAN) and the Asia-Pacific Economic Cooperation. After the seminar, Mr. Rahman had a meeting with the President of Khazar University, Dr. Hassan Niknafs.





TƏSİŞÇİ VƏ BƏDİİ RƏHBƏR MÜKAFATLANDIRILDI

Mayın 23-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Respublika Gününa hasr olmuş "Cəfər Cabbarlı mükafatı"nın təqdimat mərasimi keçirildi.

Mükafata layiq görülmüş müxtəlif sənət adamları ilə yanaşı, Xəzər Universiteti "Dünya" məktəbinin təsisçisi Nailaxanım İsayevaya və məktəbin teatrının bədii rəhbəri Murad Allahverdiyə də Mükafat Komissiyasının "Xüsusi Diplom" utaqdım olundu.

Tədbirdə "Dünya" məktəbinin müəllim və şagird kollektivindən ibarət teatr truppası C. Cabbarlı-

nın həyat və yaradıcılığına hasr olmuş tamaşasını nümayiş etdirdi. Qeyd edək ki, tamaşa ötən ilin dekabr ayında "Dünya" məktəbinin konsert salonnunda geniş ictimaiyyət üçün nümayiş etdirilmiş və böyük rəğbet qazanmışdı.

Daha geniş məlumatı bu linklər vasitəsilə əldə etmək olar:
<http://news.atv.az/az/culture/69748-anlar-cefer-cabbarli-mukafatina-layiq-gorulduler>.
<http://kepeztv.az/news/id/13373>.



**TÜRKİYE CUMHURİYETİ GİRESUN ÜNİVERSİTESİ REKTÖRLÜĞÜ
ÖZEL KALEM**

Sayın Prof. Dr. Hamlet İsanalı
Mütevelli Heyeti Başkanı

Giresun Üniversitesi Rektörlüğünə atanmam vesilesyle göndermiş olduğunuz kutlama mektuplarıyla, göstermiş olduğunuz teveccühünüzü teşekkür eder, esenlikler dilerim.

**Prof. Dr. Cevdet Coşkun
Rektör**

AKADEMİK KAMAL TALIBZADƏNİN ƏSƏRLƏRİNİN TƏQDİMATI

**"XƏZƏR XƏBƏR"İN
AMEA NİZAMI**



**ADINA
ƏDƏBİYYAT
İNSTITUTUNDA
BÜROSU**



Mayın 25-də AMEA Nizamı adına ədabiyyat İnstitutunun Elektron akt zalında Azərbaycan ədabiyatşünaslıq elmlərinin görkəmli nümayəndəsi, Əməkdar elm xadimli, akademik Kamal Talibzadənin "Azərbaycan ədəb təqidinin tarixi (1800-1920-ci illər)" və "Seçilmiş əsərləri" kitablarının təqdimat mərasimi keçirildi. Tədbirdə tanınmış elm və mədəniyyət nümayəndələri, Ədəbiyyat İnstitutunun, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Mədəniyyətşünaslıq Üzrə Elmi-Metodiki Mərkəzin və Abdulla Şaiqin Ev Muzeeyinin amakdaşları iştirak edirdilər.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Isa Həbibbəyli Kamal Talibzadənin həyat və yaradıcılığı barədə atraflı məlumat verdi, görkəmli alimin Azərbaycan ədabiyatşünaslığı tarixində mühüm xidmətlərindən danışdı. Qeyd etdi ki, XX əsr Azərbaycan ədabiyatşünaslıq elmlərinin ən görkəmli nümayəndələrindən biri olan akademik Kamal Talibzadə Azərbaycan ədəb təqidində, onun tarixi və nəzərtyasının öyrənilməsinə bütöv bir ömür sərf etmişdir. Öz yaradıcılığında ədəbi əlaqələrə böyük önem vermiş görkəmli alim bu istiqamətdə görülen işləri daha da zənginləşdirmiştir. O, zahmatkeş və istedadlı gənclərə diqqət və qayğısını heç vaxt asırgamamışdır.

Ədəbiyyat İnstitutunun şöba müdürü, filologiya üzrə elmlər doktoru Vaqif Yusifli "Görkəmli təqidçi - ədəbiyyatşunas Kamal Talibzadə" mövzusunda məruzəsə etdi. Məruzədə bildirildi ki, ədəbiyyat tarixçiliyi Kamal Talibzadənin təqidçi təfəkkürünün möhkəm dayaqlarıdır. Ədəbi prosesin təqdimatında ədəbiyyat tarixinin faktlarına və hadisələrləna əsaslanmaqla, ədəbi gedisətə istinad etməklə fikir və mülahizə yürütmək, dərin elmi ümumlaşdırırmalar aparmaq alimin təqidçi kimi münasibətin ifadə edən baxışlarının təzahürüdür.

Tədbirdə digər çıxış edənlər - Mədəniyyət və Turizm Nazirliyinin şöba müdürü Azada Hüseynova, filologiya üzrə elmlər doktorları Alxan Bayramoğlu, Nizami Tağısoy, Şamil Vəliyev, Qurban Bayramov, filologiya üzrə fəlsəfe doktoru Elnəra Akırova XX əsr Azərbaycan ədəbi təqidinin görkəmli nümayəndəsi Kamal Talibzadənin ananəvilik və müasirlik məsələlərinə xüsusi əhəmiyyət verdiyini bildirdilər, onu Azərbaycan ədabiyatşünaslıq elminin formalşamasında mühüm rol oynamış cəsarətli və obyektiv təqidçi kimi səciyyələndirdilər.

Akademik Kamal Talibzadənin ailəsi adından sahətşünaslıq Üzrə fəlsəfe doktoru Ülkər Talibzadə çıxış edərək Ədəbiyyat İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirdi.

Tədbir boyu görkəmli alimin həyat və yaradıcılığını eks etdirən slaytlar nümayiş olundu.



BİNƏQƏDİ RAYONUNDA RESPUBLİKA GÜNÜNƏ HƏSR EDİLMİŞ BAYRAM TƏDBİRİ

*Tədbir Xəzər Universitetinin
"Dünya" məktəbində keçirilib*



Mayın 27-də Binaqədi rayonunda Binaqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binaqədi rayon təşkilatı, Binaqədi rayon Gənclər və İdmən idarəsi və Xəzər Universitetinin "Dünya" məktəbinin birgə təşkilatçılığı ilə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 98-ci ildönümüne həsr edilmiş bayram tədbiri keçirilib.

Xəzər Universitetinin "Dünya" məktəbində keçirilən tədbirdə Binaqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, icra hakimiyyəti aparatının şöbə müdirləri, Xəzər Universitetinin "Dünya" məktəbinin təsisçisi Nailaxanım Isayeva, məktəbin direktoru Mərufa Mədətli və məktəbin kollektivi, ictimai təşkilatlar, ASAN könüllüləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə qonaqlar "Dünya" məktəbinin foyesində uşaqların el işlərindən ibarət təşkil olunan sərgi ilə tanış olublar.

Azərbaycanın Dövlət Himni ilə başlayan tədbirdə "Dünya" məktəbinin tarix müəllimi Arif İbrahimov məruza ilə çıxış edib.

Məruzədən sonra çıxış edən Rəfibəyli lənəsli-nümayəndəsi, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev gərgin və mürəkkəb ictimai-siyasi şəraltda yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cumhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə hayata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq sahifəsi olduğunu bildirib.



Rayon icra Hakimiyəti başçısının müavini Vüsan İsmayılov nitqində 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu vurğulayıb, 1993-cü ildə Azərbaycan xalqının israrlı çağrıları və davəti ilə hakimiyətə gələn Ulu Öndər və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu müstəqilliyi qoruyub saxlayaraq inkişaf etdirməsindən bəhs edib.

Rəsmi hissə bitdikdən sonra Xəzər Universitetinin Kamera orkestri konsert programı ilə çıxış edib, "Dünya" məktəbinin məktəbiləri və Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan

Dram Teatrının kollektivi tərəfindən kompozisiya nümunələri nümayiş olunub.

Tədbirin sonunda "Şahin" hərbi-idman oyununun rayon mərhələsinin qalib komandası Azərbaycanın Üçrəngli bayraqlarını səhnədə daşlaşdırıblar.

Tədbir haqqında bir sıra matbuat orqanlarında xəber yayılmışdır. Daha geniş məlumat Trend xəbərlər agentliyinin saytında bu link vasitəsilə oxumaq olar:

<http://az.trend.az/azerbaijan/society/2539375.html>



SUMQAYITDA "DÜNYA" MƏKTƏBİNİN FİLİALI YARADILIR

2 İYUN 2016

Sumqayıt şəhərindəki "28 May" Mədəniyyət Evində Xəzər Universiteti "Dünya" məktəbinin nümayəndələrinin Sumqayıt ictimaiyyəti ilə görüşü keçirildi. Görüş Sumqayıt şəhərində "Dünya" məktəbinin filialının yaradılmasına həsr edilmişdi.





Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı zala toplaşan sumqayıtlıları salamlayaraq, onlarla görüşündən, Sumqayıtda aparılan yenidənqurma işlərin-dən məmənnun olduğunu bildirdi. O, Sumqayıt şəhərində "Dünya" məktəbinin yaradılmasını Sumqayıt üçün müsbət hal kimi dəyərləndirdi.



Rəsmi hissədən sonra Zülfüyyə Sadıqovanın rəhbərlik etdiyi Kamera orkestrinin musiqi nömrələri, Xəzər Universiteti və "Dünya" məktəbinin oğlanlardan və qızlardan ibarət rəqs qruplarının rəngarəng rəqsləri salona toplaşanların böyük mərağına səbəb oldu. Xəzər Universitetinin musiqi müəllimi Məhsəti Cabbarova və universitetin doktorantı Marta Laurinin sazda, İqtisadiyyat və menecment fakültəsinin tələbəsi Musa Abdulla-yevin solo ifaları, "Dünya" məktəbinin müəllimləri və şagirdləri tərəfindən ustalıqla hazırlanmış tamaşalardan fragmənlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.



AZƏRBAYCANDA TƏLƏBƏLƏRİN NEÇƏ FAİZİNDE INTERNET ASİLİLGİ VAR?



Mayın 2-də mir.az xəbər saytında Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin psixologiya kafedrasının müəllimi Mələk Kərimovanın türkiyəli mütəxəssis Salim Günüçə birlikdə Internet asılılığının müəyyənəşdirilməsi ilə bağlı testin Azərbaycanda istifadəyə uyğunlaşdırılması ilə bağlı "Azərbaycanda tələbələrin neçə faizində internet asılılığı var?" adlı yazı yayımlanmışdır:

<https://wsemir.com/xaberler/tehsil/66256-azerbaycanda-telabelerin-nece-faizinde-internet-asiligi-var.html>

Yazını təqdim edirik

Xəzər Universiteti Humanitar və sosial elmlər fakültəsinin psixologiya kafedrasının müəllimi Mələk Kərimova türkiyəli mütəxəssis Salim Günüçə birlikdə internet asılılığının müəyyənəşdirilməsi ilə bağlı testi Azərbaycanda istifadəyə uyğunlaşdırılmışdır.

Bu test 1146 tələbə üzərində sınadın keçirilib, ilk emplik test olaraq, ABŞ-in "Journal of Education və Training Studies"

(<http://redfame.com/journal/index.php/jets/index>) naşırında online dərc edilib.

Mir.Az-in məlumatına görə, "Internet asılılığımızın olub-olmadığımı neçə bilarık?" adlı testi türkiyəli mütəxəssisler Salim Günüç və Murad Kayri 2010-cu ilde birlikdə hazırlanıblar.

Tədqiqatda, eyni zamanda, Azərbaycan tələbələri arasında Internet asılılığının hansı vaziyətdə olduğu müəyyən edilib: "Neticələrə görə, tələbələrin 48.1%-i Internet asılılığı olan, 51.9%-i Internet asılılığı olmayan qrup kimi qarşımıza çıxmışdır. Bu, profilaktik tədbirlərin həyata keçirilməsinin zarurətini ortaya qoyur".

Bu tədqiqat Azərbaycan psixoloqlarının gələcəkdə

göracayı tədbirlər və yeni elmi işlər üçün böyük əhəmiyyət kəsb edir. Başqa ölkələrdə istifadə olunan və sadəcə olaraq, tərcümə edildərək istifadə edilən psixolojik testlər elmi olaraq doğru hesab edilməkdedir. Bu mənada Azərbaycan cəmliyyətinə uyğunlaşdırılan və elmi olaraq yoxlanılan testlərin tətbiqi böyük əhəmiyyət kəsb edir. Bu test elmi təsdiqini tapmış klinik test olaraq psixoloqlar, psixiatrlar tərəfindən istifadə edilə bilər.

Mələk Kərimovanın sözlerinə görə, son illerde texnologiyanın inkişafı ilə bağlı olaraq yeniyetmə və gənclər arasında internetdən istifadə geniş yayılıb: "Artıq internetsiz, cib telefonu olmadan hayatı düşünmək belə insana ağlaşılmaz gəlir. Internet müxtəlif məqsədlərlə istifadə edilir. Internet insanlar arasındaki ənsliyat üçün bir mənbəyə çevriləmək bərabər, onları tacili xabarlaşma, ayləncə, oyun, ticarət və s. kimi faydaları ilə özüne çəkir. Internet vaxt anlayışının önüne keçərək işlərimizi asanlaşdırır. Təbii ki, faydaları ilə yanaşı, internetin zərərləri da qazılmalıdır. Məqsədsiz, hərəkətsiz saatlarla internet qarşısında ayləşən və fərqində olmadan internetdən asılı hala gələn insanların sayı da gündən-güne artmaqdadır.

Internet asılılığı artıq dünyadaki mütəxəssislərin dikkətini çəkməkdədir. İlk dəfə Goldberg (1996) və daha sonra Young (2013) kimi mütəxəssisler "internet asılılığı" termini üzərində işləyiblər. Onlar "patoloji internet istifadəsi" terminindən istifadəni uyğun hesab ediblər. Hansı terminologiyanın istifadə edilməsindən asılı olmayıaraq, bu, asrin problemi olaraq yaxın gələcəkdə qarşımıza çıxacaq. Bu mənada internet istifadəçiləri arasında internet asılılığı olan və olmayanların düzgün şəkildə müəyyən ediləsi böyük əhəmiyyət kəsb edir".



Xəzər Universitetinin Elektronika ixtisasında təhsil alan tələbələr – Qurban Əsgərov, Ələvəz Qadımov, Adil Babayev və Əlikram Həsənli mayın 5-dan 12-dək Türkiyənin Boğaziçi Universitetində təşkil olunan "ICAMES 2016" (*International Cultural and Academic Meeting of Engineering Students*) konfransında universiteti laylıqlıca təmsil etdilər. Bir həftə davam edən konfransda dünyanın 20 müxtəlif ölkəsindən gələn mühəndislik ixtisasının tələbələri öz layihələrini sərgiliyədilər. Xəzər Universitetinin tələbələri "Hibrid polimer – axının təyin edilməsi üçün silikon qurğular" ("Hybrid Polymer - Silicon Devices for Determination Flow") mövzusunda çıxış etdilər.





KHAZAR STUDENTS PARTICIPATE IN ICAMES INTERNATIONAL CONFERENCE



On May 5-12, Electronics majors Gurban Asgarov, Alavaz Gadimov, Adil Babayev and Alikram Hasanli represented Khazar University In ICAMES 2016 – International Cultural and Academic Meeting of Engineering Students at Bogazici University In Turkey. The conference lasted a week and included an exhibition of engineering student projects from over 20 countries. The Khazar students made a presentation on "Hybrid Polymer –Silicon Devices for Determination Flow."





Xəzər Universitetinin müəllimi Araz Aslanlı mayın 11-13-də Türkiyə Respublikasında keçirilən elmi tədbirlərdə iştirak etmişdir. Mayın 11-də Ankaradakı Gazi Universitetinin Strateji Araşdırma Mərkəzi (GAZİSAM) tərəfindən "Türkiyə-Rusiya gərginliyi və regional təsirləri" mövzusunda təşkil olunan elmi konfransda A. Aslanının "Türkiyə-Rusya gərginliyində Cənubi Qafqaz ölkələrinin mövqeyi" mövzusunda maruzası dinlənilmişdir.

Mayın 12-də A. Aslanlı Ankarada Təbriz Araşdırma İnsti-tutu tərəfindən təşkil olunan "Ermənistan-Azərbaycan cəbhə xəttində son proseslər və İranın Qarabağ probleminə dair sına-satı" adlı elmi konfransda, mayın 13-də Türkiyənin Kastamonu şəhərində Azərbaycan Turizm Universiteti və Kastamonu Universiteti tərəfindən birgə təşkil olunan I Beynəlxalq Türkiyə-Azərbaycan Münasibətləri Simpoziumunda maruzələrlə çıxış etmişdir.

ƏMƏKDASLARIMIZ "I MİLLƏTLƏRARASI TÜRKİYƏ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ SIMPOZİUMU"nda



Mayın 12-dən 14-dək Türkiyənin Kastamonu Universitetində Azərbaycan Turizm və Menecment Universiteti ilə birlikdə təşkil olunmuş "I Millətlərarası Türkiyə Azərbaycan münasibətləri simpoziumu" adlı tədbir keçirildi.

Simpoziumda Türkiyə və Azərbaycanın müxtəlif universitetlərindən alim və tədqiqatçılar iştirak edirdilər. Xəzər Universiteti Dillər və mədəniyyətlər departamentinin müdürü, fəlsəfə doktoru Elnurə Əzizova və departamentin müəllimi, fəlsəfə doktoru

Züvər Hüseynli da həmin simpoziuma davet olunmuşdular. E. Əzizova "Ənənə və modernin əvəzuşağında (və ya Əmmətdən millata keçid dövründə) Azərbaycanda türk-müsəlman kimliyinin meydana çıxmışında Türkiyənin təsiri: "Füyuzat" jurnalı (1906-1907) nümunəsində", Z. Hüseynli isə "Türkiyədə Güney Azərbaycan şairləri" adlı maruzələrlə çıxış etdilər.

Simpoziumun sonunda iştirakçılarə sertifikat və hədiyyələr təqdim olundu.

"ELM ÜÇBUCAĞI" PROQRAMININ TƏKRAR VERİLİSİ

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qey-yumlar Şurasının sədri professor Hamlet Isaxanlinın ic-timai TV-də "Elm üçbucağı" programının 2016-ci il mayın 1-də "Paris universiteti və Avropanın universitetlərin inkişaf tarixi" mövzusunda yayımlanmış növbəti verilişi mayın 22-də təkrar nümayiş etdirilmişdir.

YERLİ TƏRƏFDAŞLARLA ESFIDIP LAYİHƏSİ İLƏ BAĞLI TƏDBİR

Mayın 11-də Xəzər Universitetinin koordinator olduğu ESFIDIP (Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə integrasiyasının təminin qoyulması) Tempus layihəsi çərçivəsində yerli tərəfdaşlar (Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Əllil Təşkilatları İttifaqı) arasında Skype vasitəsilə görüş təşkil olundu.

Görüş zamanı layihə çərçivəsində görüləcək işlər – avadanlıqların alınması, pilot programının planlaşdırılması və həyata keçirilməsi, layihənin təbliğatının aparılması haqqında müzakirələr oldu. Hamçinin, tərəfdaş universitetlərdə dərs deyən müəllim heyati, inzibati işçi və tələbələr üçün təşkil olunmuş təlim-seminarlar haqqında da hesabat verildi.

AVROPAKİ TƏRƏFDAŞLARLA ESFIDIP LAYİHƏSİ İLƏ ƏLAQƏDAR GÖRÜŞ

Mayın 12-də Xəzər Universitetinin koordinator olduğu ESFIDIP (Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə integrasiyasının təminin qoyulması) Tempus layihəsi çərçivəsində avropanı tərəfdaşlar (Lodz Universiteti, Makedoniya Universiteti, Qraz Universiteti və Human European Consultancy) arasında Skype vasitəsilə görüş təşkil olundu. Görüş zamanı layihə çərçivəsində görüləcək işlər – avadanlıqların alınması, pilot programının planlaşdırılması və yeni görüş vaxtinin təyin olunması haqqında müzakirələr keçirildi.

MEETINGS FOR LOCAL PARTNERS OF ESFIDIP PROJECT

On May 11, a meeting via Skype was held for local partners of the "Establishment of a Foundation for the Integration of Disabled People into HEIs of Azerbaijan" (ESFIDIP) TEMPUS project which is coordinated by Khazar University. Participating partners included Azerbaijan State Economics University, Nakhchivan State University, Ganja State University, Sumgayit State University and Union of Organizations for the Disabled. The meeting covered future tasks of the project: purchasing equipment, planning and implementing a pilot program, and project dissemination. In addition, reports were made on training seminars that had been held and are being prepared for university instructors, staff members and students.

MEETINGS FOR EUROPEAN PARTNERS OF ESFIDIP PROJECT

On May 12, a meeting via Skype was held for European partners of the "Establishment of a Foundation for the Integration of Disabled People into HEIs of Azerbaijan" (ESFIDIP) TEMPUS project which is coordinated by Khazar University. Participating partners included Lodz University, University of Macedonia, Graz University and Human European Consultancy.

The meeting covered future tasks of the project: purchasing equipment, planning and implementing a pilot program, and the date of the next meeting.



"ƏLILLİYİ OLAN TALEBƏLƏRLƏ 360 DƏRƏCƏ ÜNSİYYƏT" ADLI TƏLİM-SEMINAR KEÇİRİLDİ

Mayın 13-da "Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə integrasiyasının təmininin qoyulması" (ESFIDIP) Tempus layihəsi çərçivəsində Xəzər Universitetinin tələbələri üçün "Əlilliyi olan tələbələrlə 360 dərəcə Ünsiyət" adlı təlim-seminar keçirildi. Təlim-seminar zamanı Xəzər Universitetinin Əlilliyi olan Tələbələr üçün Mərkəzin könüllüsü Günel Qurbanova (Humanitar və sosial

elmlər fakültəsi) tələbələrə əlillik, əlilliyi olan tələbələrlə etik davranış və düzgün ünsiyət, inklüziv təhsil, "Əlilliyi olan Tələbələr üçün Mərkəz" və könüllülük haqqında geniş məlumat verdi.

Layihə rəhbəri Rima Məmmədova iştirakçıları ESFIDIP layihəsi haqqında geniş məlumatlandırdı.

Təlim-seminarda tələbələrlə müxtəlif vərkşöplər və müzakirələr aparıldı.

TRAINING



On May 13, a training seminar entitled "360 Degree Interaction with Disabled Students" was held for Khazar University students within the framework of the "Establishment of a Foundation for the Integration of Disabled People into HEIs of Azerbaijan" (ESFIDIP) TEMPUS project. The training was led by Gunel Gurbanova, volunteer for the Khazar University Center for Students with Disabilities, who taught participants about

disabilities, ethical treatment of disabled students and how to interact with them correctly, and inclusive education. She also explained how to volunteer for the Center for Students with Disabilities.

Project manager Rima Mammadova also made a presentation about ESFIDIP.

24 students participated in the training, which included various workshops and discussions.

"Xəzər" KOZMINSKI UNIVERSİTETİNDE

Xəzər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin direktoru Turan Cəfərova Erasmus+ Proqramı çərçivəsində Kozminski Universiteti tərəfindən mayın 9-13-də təşkil olunan Beynəlxalq Əməkdaşlar Həftəsində iştirak etdi. Polşanın Varşava şəhərində keçirilən tədbirdə Avropanan və digər ölkələrdən olan universitetlər təmsil olunurdular. İştirakçılar arasında Kanada, Çin, Çexiya, Gürcüstan, Hindistan, Yaponiya, Qazaxistan, Malayziya, Meksika, Peru, Rusiya, Sloveniya, Ukrayna və ABŞ universitetlərinin nümayəndələri vardı.

Beynəlxalq Əməkdaşlar Həftəsi beynəlmilləşdirme proseslərinin idarə edilməsinə həsr olunmuşdu. Tədbirin məqsədi müxtəlif universitetlərdə beynəlmilləşdirme prosesinə masul olan nümayəndələri müzakirələr aparmaq, əlaqələr yaratmaq, mövcud olan əməkdaşlıqları möhkəmləndirmək və yeni əməkdaşlıqlar yaratmaq üçün bir araya gətirmək idi. Əməkdaşlar Həftəsi beynəlmilləşdirme prosesi ilə bağlı sənənmiş təcrübələr, akkreditasiya, Erasmus+ layihələrinin uğurla hayata keçirilməsi, beynəlxalq iş təcrübəsi və karyera, universitetdəki tədbirlərdə beynəlxalq tələbələrin iştirakı və digər masalələrlə bağlı mövzuları əhatə etdi.

T. Cəfərova partnər universitetlərin nümayəndələri ilə görüşdü, Erasmus+ Proqramı çərçivəsində əməkdaşlıq müzakirə edildi və yeni potensial əməkdaşlarla əlaqə quruldu. T. Cəfərova, hamçinin, Xəzər Universitetində mübadilə proqramında iştirak etmək istəyən Kozminski Universitetinin bakalavr tələbəsi ilə da görüşdü.

KHAZAR VISITS KOZMINSKI UNIVERSITY

On May 9-13, Ms. Turan Jafarova, Director of the International Affairs Office, participated in the International Staff Week organized by Kozminski University within the Erasmus Plus Programme. The event took place in Warsaw, Poland and attracted numerous universities from both European and non-European countries. Participants of the staff week included representatives of universities from Canada, China, Czech Republic, Georgia, India, Japan, Kazakhstan, Malaysia, Mexico, Peru, Russia, Slovenia, Ukraine, and USA.

The International Staff Week was dedicated to managing the internationalization processes. The aim was to bring together representatives in charge of the internationalization process from various universities to exchange ideas and knowledge, hold discussions, network, strengthen existing partnerships and initiate new connections. Topics covered during the Staff Week included best practices of the internationalization process, accreditations, successful implementation of Erasmus + projects, international job experience and careers, engagement of international students in university activities, and more.

While participating in the staff week, Ms. Jafarova met with representatives of partner universities, discussed cooperation within Erasmus Plus Programme, and connected with potential new partners. Ms. Jafarova also met with a bachelor student of Kozminski University interested in spending his exchange semester at Khazar University.





Xazar Universitetinin Mühəndislik və tətbiqi elmər fakültəsinin əməkdaşları və tələbələri İsmayıllı və Qəbələ rayonlarına bir günlük səfər etdilər. Onlar Basqal kəndinin istirahət mərkəzlerindən birləşdə nahar etdiyindən sonra müxtəlif oyunlar oynayaraq, vaxtlarını şəmarəlli keçirdilər. Daha sonra Qəbələ rayonunun görməli yerlərinə baş çəkdilər.

Səfərdə universitetin xarici tələbələri də iştirak edirdilər.

Staff and students of the School of Engineering and Applied Sciences visited Ismayilli and Gabala. After eating lunch at one of the recreation centers in Basgal, they spent time resting and playing various games. Then they spent the day visiting the sights of the Gabala region.

The trip was interesting and memorable.





TƏLƏBƏLƏR MULTİKULTURALİZM SEMİNARINDA



Mayın 16-da Xəzər Universitetinin Təhsil fakülətinin tələbələri Tarix və arxeologiya departamenti nüdürü Roza Arazovanın rəhbərliyi ilə Milli Azərbaycan Tarixi Muzeyində "Azərbaycanda multikulturalizm: tarixi, mahiyyəti və əsas xüsusiyyətləri" mövzusunda seminarda iştirak etdilər. Seminarda Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsalələr üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Rəvan Həsənov "Multikulturalizmin

DİPLOMAT “BEŞLİYİN ƏN KİÇİYLİ” MƏQALƏSİNĐƏN DANIŞDI

Mayın 16-da *Teleqraf.com* xəber saytında tanınmış diplomat, ictimai xadim, Azərbaycan siyasi mühaciratının görkəmli tədqiqatçılardan biri olan Ramiz Abutalibovla "Ceyhun Hacıbəyli"ya yazılın sevgi məktublarını oğluna geri qaytardım" adlı müsahibə yayımlanmışdır. Müsahibədə P. Abutalibov Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sadri professor Hamlet İsaxanının Məhəmmədərin Rəsulzadə haqqında yazdığı "Beşliyin ən kiçiyi" adlı məqalədən də danişmişdir.

Müsahibəni tam şəkildə bu link vasitəsilə oxumaq olar:

<http://www.teleqraf.com/news/97599>

mahiyyəti və hüquqi əsasları" adlı məruzəsi dinlənildi. Muzeyin Xarici əlaqələr və elmi-kütləvi işlər şöbəsinin əməkdaşları da mövzuzu çıxış etdilər.


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-ci ili Multikulturalizm ilə elan etması ilə əlaqədar olaraq, Milli Azərbaycan Tarixi Muzeyində multikulturalizm mövzusunda seminarlər keçirilir.

KONFLİKTLOGİYA ÜZRƏ SİMULYASIYA

Mayın 18-da Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamenti ilə Humanitar Tədqiqatlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Konfliktlogiya" ixtisas fənni əsasında "Madrid Prinsiplərinin müzakirəsi zamanı qeyri-müəyyən məqamların aydınlaşdırılması üçün əsas məsələlər" mövzusunda simulyasiya oyunu keçirilmişdir.

Tədbir haqqında *azpress.az* xəber sayı mayın 19-da xəbər yayımlamışdır:

<http://azpress.az/index.php?lang=az§ionid=news&id=53478>



Mayın 17-da Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyat departamentinin təşkilatçılığı ilə universitetdə Azərbaycan Yəziçilər Birliyinin üzvü, "Türk ədəbiyyatına xidmət" (Türkiyə), Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatı" (Azərbaycan) laureti, Prezident mükafatçısı şair Kəmaləddin Qadımlın "Dünya qonaq sevən deyil" şeirlər kitabıının təqdimatı keçirildi.

Tadbiri giriş sözü ilə departamentin müdürü dosent Vurğun Əyyub açaraq, şairin yaradıcılığı, ədəbi fəaliy-

yəti haqqında məlumat verdi. Şairin qəlem dostlarından Adila Nəzər, Telli Panahqızı, Fərqanə, Mübariz Məsimoğlu, Məmməd Tahir və başqaları Kəmaləddin Qadımlın yaradıcılığından, şairin şeirlərlindəki poetik yeniliklərdən söhbət açılar.

Daha sonra Kəmaləddin Qadım iştirakçıların çox-sayılı suallarını cavablandırırdı, şeirlərindən nümunələr oxudu. Sonda şair çap olmuş kitablarından Xəzər Universitetinin kitabxanasına və tələbələrə hədiyyə etdi.





DEPARTAMENT MÜDİRİMİZ CƏBHA BÖLGƏSİNDEKİ MƏKTƏBLƏRDƏ ŞAGİRLƏRLƏ GÖRÜŞDÜ

Xəzər Universitetinin Siyasi elm və beynalxalq münasibətlər departamentinin müdürü, fəlsəfə doktoru Muxtar Hacızadə iyunun 11-12-də cəbhə bölgəsində yerləşən məktəblərdə oldu. Səfər zamanı M. Hacızadə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinə yaxın arazilərdə yerləşən Ağdamın Quzanlı və Bardənin Xəsilli kənd tam orta məktəblərin-də təhsil alan 9 və 10-cu sınıf şagirdləri ilə görüşlər keçirdi. Görüşün məqsədi şagirdləri ilə təhsilin ehəmiyyəti, ixtisas seçimi, vaxtdan səmərəliliyin istifadə, xaricdə təhsil, mövcud təqqud imkanları haqqında məlumatlandırmaq idi. Tədbirdən sonra şagirdlərə Xəzər

Universiteti adından müxtalif dars lavazimatları hədiyyə olundu.

Bu səfər Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduunun maliyyə dəstəyi ilə Azərbaycan Britaniya Məzunları Birliyi (AUKAA) tərəfindən həyata keçirilən "Təhsil üçün əl-əla" layihəsi çərçivəsində baş tutmuşdur. Layihə çərçivəsində seçləcək şagirdlər Xəzər Universiteti də daxil olmaqla, Bakıdakı beş ali təhsil müəssisəsinə tanışlıq məqsadılıq təşkil ediləcək beş günlük yay düşərgəsinə dəvət olunacaqlar.

HAMLET İSAXANLİNİN HƏMMÜƏLLİFİ OLDUĞU MƏQALƏ "HERB"-DƏ ÇAP EDİLIB

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet Isaxanlı və tədqiqatçı Aytac Paşayeva tərəfləndən aparılmış geniş araşdırmanın qısa məzmunu "HERB" (*Higher Education in Russia and Beyond*) elmi jurnalının 2016-ci il yay sayında (№ 2 (8), 2016) nəşr olunmuşdur. Məqalə "Azərbaycanda ali təhsil haqqında qısaca" adlanır və jurnalın 17-18-ci sahifələrində yer almışdır.

Məqaləni bu link vasitəsilə oxumaq olar:

https://herb.hse.ru/data/2016/06/09/1116816162/1HERB_08_view.pdf

ƏMƏKDAŞIMIZ BDU-DA SEMİNAR KEÇİRDİ

Xəzər Universitetinin nəşri olan "Khazar Journal of Humanities and Social Sciences" ("Xəzər Humanitar və Sosal Elmlər Jurnalı") jurnalının redaktor müavini Xayala Məmmədova Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dekanlığı tərəfindən fakültənin müəllim və işçi heyətinə "Beynəlxalq jurnallar üçün elmi məqalənin yazılıması və jurnalda təqdim edilməsi qaydaları haqqında" seminar keçmək üçün dəvət edilmişdi.

Mayın 19-da keçirilən seminarda beynəlxalq jurnalların tələblərinə uyğun məqalənin hazırlanma

qaydaları ilə yerli elmi jurnallara təqdim edilan elmi məqalələr arasında müqayisəli təhlili aparılıraq, aşkar olunan problemlər analiz edildi. Elmi məqaləni tələblərə uyğun hazırlamaqdan əvvəl düzgün beynəlxalq jurnalı seçmə yolları haqqında seminar iştirakçıları geniş məlumatlandırdı.

X. Məmmədova seminarda, hamçinin, "Khazar Journal of Humanities and Social Sciences" jurnalının nailiyyətləri haqqında da məlumat verdi və iştirakçıların mövzu ilə əlaqadər suallarını cavablandırırdı.

XƏZƏR ÜNİVERSİTETİNİN

ƏMƏKDAŞI



BİRLƏŞMİŞ MİLLƏTLƏR ÜNİVERSİTETİNDE

Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin müdürü, fəlsəfə doktoru Rövşən Abbasov mayın 18-19-da Birləşmiş Millətlər Universitetinin Bonn kampusunda (Almaniya) təşkil olunmuş İqlim dəyişmələri üzrə ekspert qrupunun görüşündə iştirak etmişdir. Görüşdə FP7 programında iqlim dəyişmələri üzrə olan layihələrin nticələri və Avropa Birliyi ilə Şərqi Tərəfdəşliyi Ölkələri arasında iqlim dəyişmələri sahəsində mümkün əməkdaşlıq məsələsi müzakirə olunmuşdur.

KHAZAR UNIVERSITY

DEPARTMENT CHAIR VISITS

UN UNIVERSITY

On May 18-19, Dr. Rovshan Abbasov, Chair of the Department of Geography and the Environment at Khazar University, attended the Expert Group Meeting on Climate Change organized by United Nations University on its Bonn Campus. The meeting included a discussion on the results of a climate change project within the FP7 program and potential partnership of Eastern Partnership Countries with the European Union in the area of climate change.



TÜRK
TARİH
KURUMU



NECMETTİN ERBAKAN
ÜNİVERSİTESİ
KONYA



ÇUKUROVA ÜNİVERSİTESİ
1973



İSLAM TARİHÇİLERİ DERNEĞİ
İSTAD
2009

MÜƏLLİMİMİZ TÜRKİYƏDƏ KEÇİRƏLƏCƏK BEYNƏLXALQ SİMPОZİUMUN "BİLİM KURULU" NDA

Noyabrın 3-dən 5-dək Türkiyənin Adana şəhərində Türk Tarix Qurumu, Necmettin Erbakan Universiteti, Çukurova Universiteti və İslam Tarixçiləri Dərnəyi birlikdə "Beynəlxalq Orta Anadolu və Ağ dəniz bəylilikləri tarixi, kültürü və mədəniyyəti simpoziumu – III Ramazanoğulları bəylüyü" adlı simpozium keçirəcəklər. Xəzər Universitetinin Azərbaycan dil və ədəbiyyat departamentinin müəllimi Elza İsmayılovanın adı elmi şura (bilim kurulu) üzvləri sırasına daxil edilmişdir.

Daha geniş məlumatı bu link vasitəsilə almaq olar:

<https://www.konya.edu.tr/storage/Images/web/events/Ramazano%C4%9Fullar%C4%B1%20Duyuru.pdf>

**ESFIDIP TEMPUS LAYİHASI
ÇƏRÇİVƏSİNDE MƏLUMATLANDIRICI
SEMİNAR KEÇİRİLDİ**

Mayın 20-da Xəzər Universiteti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi ilə birlikdə "Əlilliyi olan şaxsların Azərbaycanın ali təhsil müəssisələrinə integrasiyasının təməlinin qoyulması" (ESFIDIP) Tempus layihəsi çərçivəsində məlumatlaşdırıcı seminar keçirdi. Seminarın əsas məqsədi iştirakçılara ESFIDIP layihəsi və əlilliyi olan şaxsların təhsil almaları üçün ali təhsil müəssisəsində yaradılmış "Əlilliyi olan Tələbələr üçün Mərkəz" haqqında məlumat vermek idi.

Tədbirdə Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin mütəxəssisləri, Xəzər Universitetinin nümayandələri (layihə koordinatoru Rima Məmmədova, Humanitar və sosial elmlər fakülətinin dekan müavini Malak Kərimova və Dil-lər və mədəniyyətlər departamentinin müdürü Elnurə Əzizova), Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rahimli, digər ali təhsil müəssisələrinin (Qafqaz Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Kooperasiya Universiteti və s.), qeyri-hökumət təşkilatlarının və Sağlamlıq imkanları Məhdud Gənclərin Peşa Reabilitasiya Mərkəzinin nümayandələri və əlilliyi olan tələbələri iştirakedirdilər.

**ƏMƏKDƏŞLƏRİMİZ
"BÖLGƏLƏRDƏN PAYTAXTA"
TƏDBİRİNDE**

Iyunun 6-da Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyat departamentinin assistenti Günel İsmayılova ilə həmin departamentdə Azərbaycan dili və mədəniyyətini öyrənən poşlu tədqiqatçı Julia Krajcarz Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" adlı tədbirində iştirak etdilər.

Tədbir Akademik Milli Dram Teatrında keçirildi. Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və Lənkəran Şəhər icra Həkimiyətinin başçısı Taleh Qaraşov Lənkəran haqqında və bölgənin mədəniyyəti, turizm əhəmiyyəti, folkloru haqqında fikirlərini bölüşdülər.

Tədbirdən avval cənub bölgəsinin yeməkləri, sənətkarlıq və turizm potensialını əks etdirən sərgi nümayiş olundu. Tədbirə çoxlu sayıda qonaqlar gəlmisdilər.

Tədbir konsert programı ilə yekunlaşdı.



**TRAINING SEMINAR FOR
ESFIDIP TEMPUS PROJECT**

On May 20, Khazar University hosted a training seminar together with the Scientific Research and Training Center for Labor and Social Issues of the Azerbaijan Republic Ministry of Labor and Social Protection of the Population as part of the "Establishment of a Foundation for the Integration of Disabled People into HEIs of Azerbaijan" (ESFIDIP) TEMPUS project. The main goal of the seminar was to raise awareness about Centers for Students with Disabilities that have been established in six higher education institutions as part of the ESFIDIP project. Participants at the event included experts from the Scientific Research and Training Center for Labor and Social Issues; representatives from Khazar University (Rima Mammadova, project manager; Melek Karimova, Assistant Dean of the School of Humanities and Social Sciences; and Elnura Azizova, Head of the Department of Languages and Civilizations); Davud Rehimli, President of the Union of Disabled People Organizations; and representatives from other higher education institutions (Qafqaz University, Baku Business University, Azerbaijan Cooperation University, etc.), NGOs, and the Vocational Rehabilitation Center for Youth with Health Challenges as well as students with disabilities.

**KHAZAR STAFF MEMBERS ATTEND
"FROM REGIONS TO CAPITAL"
EVENT**

On June 6, Gunel Ismaylova, Assistant to the Department of Azerbaijani Language and Literature, and Julia Krajcarz, visiting researcher from Poland who is learning the Azerbaijani language in the same department, attended the "From Regions to Capital" event organized by the Ministry of Culture and Tourism at the Academic National Drama Theater.

Opening the event, Abulfas Garayev, Minister of Culture and Tourism, and Taleh Garashov, Head of the Executive Administration of the City of Lənkəran, spoke about Lənkəran and its culture, significance for tourism, and folklore.

Before the event, there was an exhibition of the cuisine, arts and tourism opportunities in the Southern regions.

The event was heavily attended and included a concert program.



QALA ARKEOLOJİ-ETNOQRAFIK MUZEY KOMPLEKSİNƏ SƏFƏR

Mayın 22-də Xəzər Universiteti Azərbaycan dilli və edəb-iyyat departamentinin assistenti Günel İsmayılovanın təşəbbüsü ilə Polşadan galmış tədqiqatçı Julia Krajcarz'ın Qala kəndində yerləşən Qala Arxeoloji-Etnoqrafiq Muzey kompleksinə səfəri təşkil edilmişdir. Qonaq əvvəlcə Qala qəsrində oldu, sonra muzeydə yerləşən müxtəlif tarixi eksponatlarla və "Tacir evi" ilə tanış oldu.

Muzey gəzintisi zamanı yerli sakinlərdən Qala kəndinin tarixi və mədəniyyəti haqqında da məlumat toplanıldı.

TRIP TO QALA ARCHEOLOGICAL - ETHNOGRAPHIC MUSEUM

On May 22, 2016, Günel İsmayılova, Associate to the Department of Azerbaijani Language and Literature of Xəzər University, organized a trip to the Gala Village Archaeological/Ethnographic Museum Complex for Julia Krajcarz, young researcher from Poland. First, she visited the Gala Castle. Then she viewed exhibits in the museum including clay kilns, remains of stone buildings, and the "Merchants House." She learned about the history and culture of the Gala Village from local residents during the tour. At the end of the trip, Krajcarz shared her impressions.



RUSİYADA DEPUTATLIĞA NAMİZƏD AZƏRBAYCANLI QADIN

O, Rusiyadakı Azərbaycan diasporu üzvləri arasında deputatlıq namizəd olan ilk qadındır. Seçkilərdə qalib gəlsa, Azərbaycan diasporu tarixində ilk qadın deputat olacaq Səadət Qarayeva. Neçə ildir Krasnoyarskda yaşayır. Xəzər Universitetini bitirib, ixtisasca hüquqşunasdır. Aile hayatı qurandan sonra Sibir köçüb. Həyat yoldaşı Ələkbər Krasnoyarskda tənmiş vəkildir. Ela özü də hazırda bu şəhərdə hüquqşunas kimi fəaliyyət göstərir.

Lent.az-a danışan Səadət xanımın dediyinə görə, Krasnoyarsk Diyar Qanunvericilik orqanına namizədliyini Ümumrusiya Qadın Dialoqu Partiyasından verib. Partiyanın sadri Yelena Serebryakova da onun namizədliyini dəstekləyib.

- Yelena xanım mənim namizədliyimi dəsteklədi və görüşmək üçün Krasnoyarska da gəldi. Artıq bu siyasi partiya və onunla müttəfiq olan siyasi qurumlar mənim namizədliyimi dəstekləmək üçün bir araya gəlib. Ümidi edirəm ki, bu seçki marafonundan qalib çıxacam.

Əslində, bunun üçün bütün şanslar var. Siza bir məqamı deyim.

Krasnoyarskdakı Azərbaycan icmasını Rusyanın digər regionlarından fərqləndirən əsas cəhət diaspora da heç bir parçalanmanın, qarşıdurmanın, umuküsünür olmamasıdır. Bu məsələdə Azərbaycan Milli Mədəni Muxtarriyyatının sadri Taleh Mahmudovun rolunu da xüsusi qeyd etmək istərdim. Hazırda Krasnoyarskda 60 mindən çox azərbaycanlı yaşayır. Onların, habelə digər diaspora qurumlarının dəstəyinə ümidiyəm. Nəya görə bu qənaətdə olduğumu da deyim.

Seçkilərə namizədliyimlə bağlı razılıq verdikdən sonra Krasnoyarsk şəhərinin əksər yerlərində şəkillər olaraq bannerlər yerləşdirildi. İnanın, hər gün elektron ünvanıma 300-400 məktub gəlir. Həm öz köməyini təklif edir. Hətta tanımadiğim insanlar belə yaxınlaşır və dəstək olduqlarını bildirirlər. Əksər türkdilli diaspor qurumları, habelə Tacikistan, Dağıstan və s. diasporaların da rəhbərləri, nümayəndələri öz köməklərini təklif edir, sonanın dəstekləyəcəklərini bildirirlər. Təbii ki, namizədliyimi irəli sürən Qadın Dialoqu Partiyasının da rolunu xüsusi qeyd etməliyəm.

Seçkiqabığı platformasından danışan Səadət xanım deyir ki, bu sırada regionda olan bir sıra problemlərin həllinə çalışacaq: "Krasnoyarskin ekoloji durumu, sahilyə və sosial sferalarda çoxlu çatışmazlıqlar, azəminatlı allələrlə bağlı problemləri xüsusi qeyd edərdim. Həm bir ana, həm ictimai fəal, həm də Qadın Dialoqu Partiyasının nümayəndəsi olaraq bugünkü mövcud olan problemləri hiss edir və bununla mübarizə aparmaq niyyətindəyəm".

Deputatlıq namizədin dediyinə görə, Krasnoyarsk şəhərində keçirilən əksər tədbirlərdə Azərbaycanı an yüksək səviyyədə təmsil edilir: ""Bizim ""Odlar yurdu"" rəqs ansamblına "Dövlət xalq ansamblı" statusu verilib. Azərbaycan məktəbləri açmışq, "Neftçi" futbol komandamız var. "KVN" yarışmalarında liderik. Bir sözə, Krasnoyarskda elə bir mədəni, kütləvi tədbir yoxdur ki, orada iştirak etməyək. Düzünü desəm, hazırda Krasnoyarskda iştirak etdilimiz bütün sahələr - elmi, mədəni, idman fərqli etməz - ancaq birincilik üçün çalışıñq. Bunu şəhər rəhbərliyi də bilir, Krasnoyarsk diyarının qubernatorluğu da".

Həmsöhbətlərimizin dediyinə görə, seçkiqabağı təlliğat iki-üç ay olur. Əgər buna qədər camiyyətdə etimad qazanılmıssansa, sonrası gecdir. Həm həyat yoldaşım, həm də özüm ictimai, xeyriyyə işlərlə ilə aktiv məşğuluq. Yerli hakimiyət tərəfindən fəxri fərman, diplomlara layiq görülmüşük. Güman edirəm ki, bir ictimai fəal kimi seçicilərin etimadını doğruldacəm.

[lent.az](#)

09.06.2016

<http://news.lent.az/news/245098>



RAYONLARDA İNFORMATİKANIN TƏDRİSİ İLƏ BAĞLI PROBLEMLƏR VAR

İyunun 8-də sputnik.az saytında Xəzər Universiteti "Dünya" məktəbinin İT üzrə mütəxəssisi Vəfa Vəlyeva ilə səhbatın matni yayımlanmışdır. Həmin matni cüzi redakte ilə oxucularımıza təqdim edirik.

"İnformasiya-kommunikasiya texnologiyaları təhsilin keyfiyyatına təsir etməkla iqtisadi inkişafın katalizatoru ola bilər. Bu gün ölkəmizdə təhsil sisteminde informasiya texnologiyalarının tətbiqi xeyli yeniliklərə yol açsa da, təəssüf ki, ciddi problemlər yaşınmaqdadır". Bu sözləri, İKT-nin Azərbaycanın ümumtəhsil məktəblərində tətbiqinin və öyrədilməsinin vəziyyətini Sputnik.az-a şərh edən təhsil məsləhləri üzrə ekspert, Xəzər Universiteti "Dünya" məktəbinin İT üzrə mütəxəssisi Vəfa Vəlyeva deyib. O qeyd edib ki, hazırda bütün dünyada İKT-nin təhsilə tətbiqinin gündəmə galması ilə pedaqoji heyətin, ümumtəhsil müəssisələrinin rəhbərlərinin aləvə təhsilə cəlbə aktual məsələyə çevrilib.

"Düzdür, hazırda Azərbaycanda ümumtəhsil müəssisələrinin rəhbərləri üçün aləvə təhsilin istiqamətlərindən biri olan İKT-sasərtirmanın yeni model əsasında reallaşdırılmasına başlanılıb. Lakin İKT-nin məktəblərdə tətbiqində ciddi problemlər qalmaqdadır", - deyə, ekspert bildirib.

O, mövcud problemləri belə sıralayıb: "Maliyyə çatışmazlığı; kompüter biliklərini öyrənməyə aləvə vaxt və enerji sarf etdiklərinə görə müəllimlərin aməyini stigmallaşdırın sistemlən olmaması; məktəblərdə İKT-dən istifadənin üstünlükleri və imkanları ilə bağlı maarifləndirmə işinin yetərinə olmaması, mövcud olan İKT-dən, o cümlədən kompüter və Internetdə səmərəli istifadə edilməməsi; ana dilimizdə konkret fənn sahəsində İKT-dən istifadə edilməsi üzrə meto-

dikanın olmaması, elektron tədris vəsaitlərinin hazırlanması işinin ləng getması; bir çox müəllimlərin kompüterdən dərsin gedilşinə kömək etmək məqsədlə deyil, yalnız görüntü xatirinə istifadə etməsi; kompüterdən çox istifadə edilməsi nəticəsində bir sıra müəllimlərin öz avtoritetlərinin aşağı düşəcəyindən qorxması və bu səbəbdən onun əleyhinə olması; uşaqların çoxunun, xüsusən yuxarı sinif şagirdlərinin kompüterdən istifadə bacarıqlarının müəllimlərdən üstün olmasının dərs prosesində müəllimlər üçün diskomfort yaratması; xüsusilə yaşı müəllim heyətinin kompüterdə işləməyə az meylli olması".

Vəfa Vəlyeva İKT üzrə təhsilin keyfiyyətini artırmaq üçün məktəblərdə görüləsi vacib olan məsləhlərə də toxunub. O qeyd edib ki, ölkədə və məktəbdə İKT ilə bağlı mövcud vəziyyətin monitorinqi, texniki təchizatın, pedaqoji heyət arasında İKT üzrə məlumatlılığı, savadlılığını, təcrübə səviyyəsinin müəyyənənəşdirilməsi, məktəbin informasiyalasdırılması istiqamətinin dəqiqlişdirilməsinə ehtiyac var.

"Məktəbdə lokal, həmçinin interneta qoşulan global şəbəkanın qurulması, multimedia mərkəzlərinin yaradılması da önemlidir. İKT sahəsində yüksək bililiyi və bu sahədə layihədə nəzərdə tutulan metodiki köməkliliklər etmək bacarığı olan, həmçinin İKT avadanlığının sazlığına cavabdeh olan işçilərin məktəblərdə olması vacibdir. Şagirdlərə dərsdənənər vaxtlarda İKT-dən istifadə üçün şərait yaradılmalıdır", - mütəxəssis vurgulayıb.

V. Valiyeva sözügedən problemlərin hallindan eldə olunacaq nəticələri də qeyd edib: "Multimedia və sitələri, kompüter öyrədici proqramlar və ya avtomatlaşdırılmış öyrədici sistemlər şagirdların müstəqil idrak fəaliyyatını səməralı təşkil etməyə imkan verəcək. İnteraktiv rejimdə deyillən dərslər tədrisin canlanmasına xidmət etməklə təhsilin motivasiyasını da-ha da yüksəldəcək. Müəllim dərsi başa salmaq üçün ləvhədə təbaşirla yazmaq, şəkilli çəkmək və ya plakatlar asib-çıxarmaq kimi yorucu işdən azad olacaq, əvəzində kompüterdə hazırladığı təqdimat vasitəsilə dərsi uşaqlar üçün daha cəlbedici, maraqlı, rəngarəng və başa düşülən formada izah edə biləcək".

V. Valiyeva qeyd edib ki, məktəblərdə ixtisaslı kadrlardan ibarət IKT üzrə direktor müavinlərinin olması vacibdir: "Bu problemlər təhsildə sürətla inkişaf edən IKT sahəsindəki boşluqdan xəber verir. Xüsusən də rayonlarda çox acınacaqlı həldir ki, informaticani tədris edən müəllimlərin belə, IKT bacarıqları olduqca aşağıdır və demək olar ki, heç yoxdur. Məktəblərdə az-çox kompüterlər var, amma təəssüf ki, elə bacarıqsızlıq üzündən xarab olaraq sıradan çıxır-

lar. Ona görə də hesab edirəm ki, məktəblərdə IKT üzrə direktor müavinlərinin olması zərurıdır. Ən azından, bu sahəyə nəzarəti təmin etmək üçün o kadrlara ehtiyacvar".

Ekspert hazırda çalışdığı Xəzər Universiteti "Dünya" məktəbində sadaladığı problemlərin həllini tapdığını bildirib. "Şagirdlərimizin qurduğu layihələrlə biz bütün müsabiqalarda iştirak edirik. Məktəb daxilində lildə 2 dəfə olmaqla "Kliçk elmi işlər" müsabiqəsi təşkil edirik. Bütün fənlərdən hazırlanmış təqdimatlar münsiflər heyati və şagirdlər tərəfindən çox maraqla qarşılanır. Təqdimatın nəticələrinə görə mükafatlandırma olur. Bu isə şagirdlərdə gələcəkdə özlərini daha da inkişaf etdirməyə stimul yaradır. Düşünürəm ki, bu qəbildən olan sistem dövlət məktəblərinə də tətbiq edilməlidir".

Pəri Abbaslı,

Sputnik.az

08.06.2016

<http://sputnik.az/science/20160608/405569475.html>



WEB OF SCIENCE TƏLİMİ

Xəzər Universitetinin əməkdaşları - Magistratura, doktorantura və elmi işlər bölməsinin müdürü Eldar Şahgəldiyev, Biologiya departamentinin müdürü İrada Xəlilova, Neft mühəndisliyi departamentinin müdürü Qəşəm Zeynalov, Keyfiyyatın təhlükəsi mərkəzinin rəhbəri Lyudmila Sotova, kitabxana İşçisi Samirə Orucova iyunun 1-2-də Azərbaycan Dövlət Neft Sənayesi Universitetində keçirilmiş Web of Science təlimində iştirak etmişlər.

Təlim iştirakçıları Web of Science-in əsas kolleksiyası,

onun əsas principləri, Thomson Reuters jurnalları üçün əsas seçim meyərləri bəzədə malumatlandırılmışlar. Web of Science bazasına çıxış, profillarının yaradılması və bazada mövzu üzrə axtarış məsələləri də müzakirə edilmiş və sonda tədbir iştirakçılarına sertifikat təqdim olunmuşdur.

Təlim haqqında "Azərbaycan müəllimi" qəzetiinin rəsmi internet sahifəsində malumat verilmişdir:

http://muallim.edu.az/content/?category=arxiv&issue=21&content_id=11



**"NEFT QİYMƏTLƏRİNİN DÜŞMƏSİ VƏ İQTİSADI İSLAHATLAR:
ÇAĞIRIŞLAR VƏ İMKANLAR"
MÖVZUSUNDA FORUM**

Mayın 24-da Xəzər Universitetində faaliyyət göstərən Avrasiya Bilik Mərkəzi "Neft qiymətlərinin düşməsi və iqtisadi İslahatlar: çağrıları və imkanları" mövzusunda forum keçirdi. Tədbirdə doqquz ölkənin – Azərbaycan, Albaniya, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Mongolustan və Tacikistanın elmi-tadqiqat institut və universitetləri, dövlət qurumları, səfirliliklər, media mənşubları və eləcə də, vətəndaş cəmliyyəti təmsilçiləri iştirak edirdilər.

Forumu Avrasiya Bilik Mərkəzinin direktoru İngilab Əhmədov açaraq, universitetin rektoru Dr. Hassan Niknafsa söz verdi. Rektor tədbirin əhəmiyyətindən danışdı və iştirakçılara uğurlar arzuladı.

Cənkt-Peterburq Avropa Universitetinin professoru Yulia Vymyatnina, Qazaxıstanın KİMƏR Universitetinin Beynəlxalq Münasibətlər və regionşünaslıq kafedrasının dosenti Niqmet İbadildin, ARDNS-nin eksperti Ziya Kəngərli və digərləri mövzu ilə əlaqədar məruzələrlə çıxış etdilər.

Forumda mövzu ilə bağlı fikir mübadiləsi aparıldı.

Forum haqqında media orqanlarının bir çoxunda xəbər yayımlanmışdır:

<http://www.today.az/news/business/151082.html>
http://kreditplaza.az/az/credits_news/neft-fondunun-g?lirliliyi-c?mi-124-dir/
http://flns.az/aqrar/900393/Neft_Fondunun_gelirliliyi_cemi_124_dir.html və s.





**POLICY DEBATE ON
“LOW COMMODITY PRICES AS AN
OPPORTUNITY FOR REFORMS”
BY EURASIA EXTRACTIVE INDUSTRIES KNOWLEDGE HUB**

On May 24, 2016, Eurasia Extractive Industries Knowledge Hub operating at Khazar University held a policy debate on “Low Commodity Prices as an Opportunity for Reforms.” The event included participants representing research institutes, universities, governments, embassies, the press and the public from nine countries (Azerbaijan, Albania, Russia, Ukraine, Kazakhstan, Kyrgyzstan, Georgia, Mongolia and Tajikistan).

Ingilab Ahmadov, Eurasia Knowledge Hub Director, opened the forum and gave the floor to Dr. Hasan Niknafs, President of Khazar University, who spoke about the relevance of the event and wished the participants success.

Presentations were made by Professor Yulia Vymyatnina of Saint Petersburg European University; Nigmet Ibadilidin, Associate Professor of the Department of International Relations and Regional Studies of KIMEP University in Kazakhstan; Ziya Kengerli, SOCAR expert; and others.

The forum also included a discussion on the topic of low commodity prices.

News about the forum was published by several media agencies, including the following portals:

<http://www.today.az/news/business/151082.html>
http://kreditplaza.az/az/credits_news/neft-fondunun-g?lirliliyi-c?mi-124-dir/
http://fins.az/aqrar/900393/Neft_Fondunun_gelirliliyl_cemi_124_dir.html





AVRASIYA BİLİK MƏRKƏZİ “TƏBİİ SƏRVƏTLƏRDƏN DAVAMLI İNKİŞAFА DOĞRU” MÖVZUSUNDA TƏLİM KEÇİRDİ



Xəzər Universitetində fəaliyyət göstərən Avrasiya Bilik Mərkəzinin “Tabii sərvətlərdən davamlı inkişafə doğru” mövzusunda 8 günlük təlim keçirilmişdir.


Yeddi ölkənin – Azərbaycan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Monqolustanın elmi-tədqiqat institut və universitetləri, dövlət qurumları, media mənsubları və vətəndaş cəmliyəti təmsilçilərinin 25 nümayəndəsinin iştirak etdiyi təlimin açılışında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qeyyūmlar Şurasının sədri professor Hamlet Isaxanlı, Avrasiya Bilik Mərkəzinin direktoru İngıllab Əhmədov çıxış edərək, təlimin məqsədi və praktiki əhəmiyyətindən, təqdim olunan mövzuların aktuallığından danışmışlar.

Təlimdə iştirakçılar tabii sərvətlərdən əldə olunan galirlərin davamlı inkişafə doğru effektiv istifadəsi sahəsində bilik və bacarıqlar aşılanmışdır.

Mayın 24-də təlim iştirakçıları Azərbaycan Respublikası Dövlət Neft Fondunda olmuşlar

Təlim böyük diqqət və maraqla qarşılanmış, sonuncu gün iştirakçılar xüsusi sertifikatlar və Xəzər Universitetinin hədiyyələri təqdim olunmuşdur.





EKH TRAINING ON "TRANSFORMING NATURAL RESOURCE WEALTH INTO SUSTAINABLE PROSPERITY"

The Eurasia Knowledge Hub (EKH) operating at Khazar University held an 8-day training on "Transforming Natural Resource Wealth into Sustainable Prosperity."

The event included participants representing research institutes, universities, governments, the press and the public from seven countries (Azerbaijan, Georgia, Ukraine, Kazakhstan, Kyrgyzstan, Tajikistan and Mongolia). At the opening, speeches were made by Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, and Ingilab Ahmadov, Eurasia Knowledge Hub Director, to greet the participants, outline the objectives and practical aims of the training, and introduce the relevance of the topic.

During the training, participants obtained knowledge and skills for effective use of profits from natural resources for sustainable development.

On May 24, they visited the State Oil Fund of the Azerbaijan Republic (SOFAZ).

The training was met with interest by its participants. On the final day of the training, participants were given certificates and gifts from Khazar University.





XƏZƏR UNIVERSİTETİNİN KOMANDASI EKSTREMİZMƏ QARŞI BEYNƏLXALQ MÜSABİQƏNİN QALİBLƏRİ SIRASINDA

Xəbər verdiyimiz kimi ("Xəzər Xəbər", may 2016), Xəzər Universitetinin "Imagine" komandası P2P: Ekstremizmə qarşı Mübarizə Programında iştirakçı çarçivəsində hazırladığı və hayata keçirdiyi marketing kampaniyası ilə top 6 finalçından biri seçilmişdir. Ətraflı məlumatı təqdim edirik.

Gənclər üçün olan bu beynəlxalq müsabiqədə 2016-cı ilin yaz dövründə dünyanın 30 ölkəsindən 100 universitet iştirak edirdi. Bu il Azərbaycandan bu müsabiqəyə 2 universitet qoşulmuşdu.

Seçilən top 6 finalçı 2016-cı ilin iyununda öz kampaniyalarını ABŞ-da (Washington, D.C.) təqdim edə-

caklar. Altı komanda ABŞ Dövlət Departamenti və Facebook şirkətini təmsil edən iki münsiflər heyəti tərəfindən seçildi. Hər iki münsiflər heyəti təqaüd üçün bir-birləri ilə yanşan üç komanda seçdi.

Xəzər Universitetinin "Imagine" komandası ABŞ Dövlət Departamenti tərəfindən seçilmişdir və kampaniyalarını 2016-cı il iyunun 27-də Belçika və ABŞ-dan olan iki universitet komandası ilə yanaşı dövlət rəsmilərinə təqdim edəcəklər.

Bir-birlərinə qarşı yarısan digər üç komanda isə Əfqanistan, Belçika və Niderlanddan olan universitetləri təmsil edir. Bu komandalar isə kampaniyalarını Facebook rəhbərliyinə təqdim edəcəklər.



"Imagine" komandasının üzvləri iqtisadiyyat və menecment fakültəsinin 9 tələbəsidir və marketinq fənninin müəllimi Sənə İmran komandaya rəhbərlik edir. Komanda üzvlərinə daxildirlər: Əli Hüseyn Ağayev (menecment), Dinarə Kəlibli (mühəsibat və audit), Erlan İsmayılov (maliyyə), Kamilla Latifova (marketinq), Nadir Qədirli (maliyyə), Nərimən Abbasova (mühəsibat və audit), Nərimən Zari (biznesin idarə edilməsi), Süleyman Yagizarov (maliyyə) və Ülviləyə Əzizova (maliyyə).

P2P: Ekstremizmə qarşı Mübariza Programı ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənən və marketinq şirkəti olan EdVenture Partners (EVP) tərəfindən hayata keçirilən universitet gəncləri üçün olan qlobal təşəbbüs və beynəlxalq müsabiqədir. Bu program sahibkarlıq təsisatları və dövlət agentliklərinin universitet tələbələri və müəllimləri ilə ünsiyət qurmaq və real nəticələri olan,

tələbalara asıl praktiki biliq verən program vasitəsilə gerçek problemlərin həllinə onları cəlb etmək üçün innovativ və effektiv yol təmin edir. Program haqqında ətraflı məlumat aşağıdakı linklərdən alda oluna bilər:

ABŞ Dövlət Departamentinin vəbsaytı: <http://eca.state.gov/video/p2p-challenging-extremism>

EdVenture Partners şirkətinin vəbsaytı: <http://edventurepartners.com/peer2peer/>

Biz komandamızla fəxr edirik və ABŞ-da edəcəkləri təqdimatda onlara böyük uğurlar arzu edirik. İralı, "Imagine" komandası!

Imagine komandamız haqqında mayın 20-də Azərtac (Azərbaycan Dövlət İnformasiya Agentliyi) geniş xəbər yayımlamışdır:

<http://azertag.az/xeber/953529>



AMERİKA SƏFİRLİYİ

magjne

KOMANDASINI TƏBRİK ETDİ

Mayın 24-də ABŞ-in Azərbaycandakı səfirlüyü öz rəsmi **Facebook** sahifəsində Xəzər Universitetinin "Imagine" komandasını qələbə münasibətilə təbrik edib:

<https://www.facebook.com/baku.usernassy/>

"AMERİKANIN SƏSİ"

magjne -DƏN YAZDI

Mayın 24-də "Amerikanın səsi" radiostansiyasının rəsmi internet sahifəsində Xəzər Universitetinin "Imagine" komandasının uğuru haqqında xəbər yer almışdır.

Xəbəri tam şəkildə bu link vasitəsilə oxumaq olar:

<http://www.amerikaninsesi.org/a/xezer-universiteti-imagine/3343769.html>





TEAM OF KHAZAR UNIVERSITY AMONG WINNING TEAMS OF THE GLOBAL COMPETITION AGAINST EXTREMISM

The Imagine Team of Khazar University was selected as one of the top six teams for the campaign they designed and implemented within their participation in the Peer-to-Peer (P2P): Challenging Extremism Program. Around 100 universities from more than 30 countries participated in the spring 2016 cycle of this global youth initiative and international competition. Two universities from Azerbaijan joined the Extremism Challenge this year.

Six (6) top teams have been selected to present their marketing campaigns in Washington, D.C. in June, 2016. These six teams were selected by two panels of judges representing the U.S. Department of State and Facebook. Each panel of judges selected three teams who will be competing against each other for the scholarship award.

Khazar University's Imagine Team was selected by the U.S. Department of State and will present their campaign on June 27, 2016 to senior government

officials along with two teams coming from universities in Belgium and the USA.

The second group of the three winning teams competing against each other represent universities in Afghanistan, Belgium, and the Netherlands. These teams will be presenting their campaign to the Facebook leadership.

The Imagine Team is comprised of nine (9) students of the School of Economics and Management and is led by Ms. Sana Imran, marketing instructor. Team members include: Alihuseyn Agayev (majoring in Management), Dinara Katibi (Accounting and Auditing), Erlan Ismailov (Finance), Kamilla Lyatifova (Marketing), Nadir Gadirli (Finance), Narmin Abbasova (Accounting and Auditing), Narmin Zari (Business Administration), Suleyman Yagizarov (Finance), and Ulviyya Azizova (Finance).

The Peer-to-Peer (P2P): Challenging Extremism Program Is a global University Youth Initiative and International Competition supported by the U.S. Department of State and implemented by EdVenture Partners (EVP), a marketing firm. This program provides enterprise and government agencies an innovative and effective way to communicate with and engage university students and educators in solving real problems through a program that provides students a genuine learning experience by producing real results. More information about the program may be found at:



On May 24, the US Embassy to Azerbaijan posted on its official Facebook page to congratulate Khazar University's Imagine Team on its recent victory:

<https://www.facebook.com/baku.usembassy/>



Website of the U.S. Department of State:
<http://eca.state.gov/video/p2p-challenging-extremism>

Website of EdVenture Partners:
<http://edventurepartners.com/peer2peer/>
 We are very proud of our team and wish them the best of luck in their presentation in the USA!

On May 20, Azertac (Azerbaijan State Information Agency) published a detailed article about our Imagine Team: <http://azertag.az/xeber/953529>

VOICE OF AMERICA WRITES ABOUT



On May 24, 2016, the official Voice of America website published a news item about the recent success of Khazar University's Imagine Team. The full text of the article is available at the following link:

<http://www.amerikaninsesi.org/a/xezer-universiteti-imagine/3343769.html>



AVSTRİYA RESPUBLİKASININ SƏFİRİ UNIVERSİTEDƏ

Mayın 16-da Avstriya Respublikasının Azərbaycandakı fövqələdə və səlahiyyətli səfiri Aksel Vex Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində NDU-da da olmuşdur. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada ali təhsilin inkişafına göstərilən hərəkəflə dövlət qayğılarından bəhs etmiş, universitetin strukturunu, bakalavr, magistratura və doktorantura üzrə kadr hazırlanlığının səviyyəsi haqqında ətraflı məlumat vermişdir.

Universitet çoxşaxəli beynəlxalq əməkdaşlığı malik olmaqla yanaşı Tempus programı çərçivəsində hayata keçirilən 5 layihənin iştirakçısıdır. Tələbə məbədülliyin inkişaf etdirilməsi sayasında tələbələrimiz Avropanın müxtəlif ali məktəblərində öz ali təhsillərini davam etdirirlər.

Avstriyalı diplomat universitetin İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzində müasir elektron təhsil şəbəkəsinin idarə olunması, universitetin bütün binalarının şəbəkə fiber optik kabellə bir-

laşdırılması, kamera-nazərat sistemi, 108 hektarlıq kampusda "Wi-Fi" internet şəbəkəsinin mövcud olması ilə tanış olmuşdur.

Media mərkəzində yaradılan rəqəmsal multimedia infrastruktur, Universitet Televiziyasında video-dərslərin xüsusi program vasitəsilə "HD" formatda çəkilib yaddaşa yazılıması, universitetin Internet portalındaki elektron mühazirə bölməsində yerləşdirilməsi prosesi də xüsusi maraq doğurmuşdur. Universitetin Elmi kitabxanasının elektron kataloq-kartoteka sistemi, Kitabışləmə şöbsəl və elektron kataloq köşkü və Internet mərkəzi səfir Aksel Vexdə dün-yə standartlarına cavab verəcək müasir tipli kitabxana təəssüratı yaratmışdır.

Görüş zamanı iki ölkə arasında elm, təhsil sahəsində əməkdaşlığın, xüsusilə də virtual əlaqələrin inkişafı ilə bağlı təkliflər müzakirə olunmuş, müştərək videokonfransların keçirilməsi, müəllim-tələbə mübadiləsi kimi masələlər planlaşdırılmışdır.



Mayın 17-də Naxçıvan Dövlət Universitetinin İncəsanət fakültəsində Təsviri-İncəsanət müəllimliyi kafedrasının aməkdaşı Şəmsiyyə Zalovanın "Bax belə" adlı fərdi rəsm sərgisi keçirilib.

Tədbiri Təsviri-İncəsanət kafedrasının müdürü, Azərbaycan Respublikasının Xalq rəssamı, dosent Hüseynqulu Əliyev açaraq Naxçıvan rəssamlıq məktəbinin zəngin ənənələrindən, milli təsviri sənətin müasir inkişaf səviyyəsindən, muxtar respublika-da bu sahadəki mütəxassis hazırlığından danışib. Xalq rəssamı istedadlı rəssamın özünaməxsus yaradıcılıq dəst-xəttini təhlil edib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov Azərbaycan milli mədəniyyətinin dünya incəsanətinə verdiyi töhfələrdən, universitetda müəllim və tələba rəssamların

müxtalif mövzularda, habelə fərdi rəsm sərgilərinin keçirilməsinin onların yaradıcılıq inkişafına əhəmiyyətli təsirindən danışib. Qeyd olunub ki, Ş.Zalovanın sərgidə nümayiş olunan əsərləri əsasi "Molla Nəsrəddin" jurnalı tərəfindən qoyulan milli karikatura sənətinin davam etdirilməsi baxımından da əhəmiyyətlidir.

Sonra sərgi ilə tanışlıq olub. Sərgidə nümayiş olunan əsərlərdən xarakter və obraz canlılığı ilə seçilən dəstluq şərjləri, şərj-ornamentlər, siyasi avantüra və İnriqaları, cəmiyyətdəki eybacərlikləri ifşa edən karikaturalar xüsusi maraq doğurub.

Mehriban Sultan,
NDU-nun Mətbuat şöbəsinin müdürü

**KAROLY ROBERT
COLLEGE UNIVERSİTETİ
XƏZƏR UNIVERSİTETİ İLƏ
ƏMƏKDAŞLIĞA BAŞLADI**



**KAROLY ROBERT
COLLEGE UNIVERSITY
INITIATES COOPERATION WITH
KHAZAR UNIVERSITY**

Mayın 25-də Macaristanın Karoly Robert College Universitetinin nümayəndələri - Beynəlxalq əlaqələr və Erasmus üzrə koordinator Zsuzsanna Busa və Turizm, Regional İnkışaf və Xarici Diller İnstitutunun rəhbəri və eyni zamanda, biznes və menecment üzrə tədris proqramları və beynəlxalq tədbirlər üzrə məsul şəxs Dr. Zoltán Bujdosó iki universitet arasında əməkdaşlıq qurmaq üçün Xəzər Universitetində oldular. Görüş universitetin "Neftçilər" kampusunda keçirildi.

Görüşdə Xəzər Universitetini rektor Dr. Hassan Niknafs, İqtisadiyyat və menecment departamenti-nin müdürü Ceyhun Məmmədov və Beynəlxalq əlaqələr şöbəsinin direktoru Turan Cəfərova təmsil edirdilər. Təraflar birgə təlim proqramları və təhsil layihələri, tələbələr, akademik və administrativ heyət üçün mübadilə proqramları və ikidərəcəli proqramlar yaradılmasında öz maraqlarını ifadə etdilər. İlkin olaraq, iqtisadiyyat, biznes menecmenti və administrasiyası sahələrində bakalavr və magistr dərəcələri üzrə əməkdaşlıq başlamaq və daha sonra isə bunu digar sahəlarda davam etdirmək qərara alındı. Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq da müzakirə olundu. Görüşün sonunda əməkdaşlıq müqaviləsi imzalandı.

Qonaqların universitətə səfəri çərçivəsində tələbələr üçün təqdimat da planlaşdırılmışdı. Dr. Zoltán Bujdosó Karoly Rober College haqqında təqdimat keçirdi və tələbələr üçün təklif olunan beynəlxalq proqramlardan danışdı. Zsuzsanna Busa Macaristan hökuməti tərafından 2013-cü ildə yaradılan Stipendium Hungaricum Taqaüd Proqramı çərçivəsində Macarıstanda mövcud olan taqaüd imkanları haqqında məlumat verdi.

Proqramın əsas məqsədi Macaristana gələn əcnəbi tələbələrin sayını artırmaq və macar ali təhsil mədəssislərini ən yaxşı əcnəbi tələbələri öz universitetlərinə cəlb etməkdə destaklaməkdir. Təqdimat sual-cavab sessiyası ilə bitdi.

On May 25, representatives of Karoly Robert College visited Khazar University to initiate cooperation between the two universities. The meeting took place at Khazar's Neftchilar campus.

Representatives of the Karoly Robert College included Ms. Zsuzsanna Busa, International Relations and Institutional Erasmus Coordinator, and Dr. Zoltán Bujdosó, Head of the Institute for Tourism, Regional Development and Foreign Languages, who is also in charge of business and management-related study programmes and international activities. Participants from Khazar University included Dr. Hassan Niknafs, President; Mr. Jeyhun Mammadov, Head of the Economics and Management Department; and Ms. Turan Jafarova, Director of the International Affairs Office. The parties expressed interest in developing joint training programmes and educational projects, mobility activities for students, academic and non-academic staff, double-degree programs. They decided to initiate cooperation in the fields of economics, business management and administration on both bachelor and master levels and gradually extend it to other fields. Cooperation within the Erasmus + Programme was discussed as well. A cooperation agreement was signed at the end of the meeting.

A presentation for students was also planned as part of the visit. Dr. Zoltán Bujdosó conducted a presentation about Karoly Robert College and spoke about the international programmes offered for students. Ms. Zsuzsanna Busa gave a presentation about scholarship opportunities in Hungary offered within the framework of the Stipendium Hungaricum Programme, which was launched in 2013 by the Hungarian Government. The core mission of the programme is to increase the number of foreign students in Hungary and to encourage Hungarian higher education institutions to attract top foreign students. The presentation ended with a question and answer session.



On May 23-24, the Final International Conference of the TEMPUS project on Strengthening the Specific Role of Universities as Lifelong Learning Institutions was held in Tbilisi. Two representatives of Khazar University—Dr. Elza Semedova, Dean of the School of Education, and Mrs. Raziya Isayeva, Director of Development—participated in the event. Other participants were from Karl-Franzens—University Graz (University of Graz), Austria; Tallinn University, Estonia; Apollon Kutateladze Tbilisi State Academy of Arts, Georgia; Caucasus International university, Georgia; Batumi State Maritime Academy, Georgia; Batumi Shota Rustaveli State University, Georgia; Khazar University, Azerbaijan; Qafqaz University, Azerbaijan; Adult Education Association of Georgia; Institute for International Cooperation of the German Adult Educ. Assoc., Germany; Adult Education Association of Azerbaijan, Azerbaijan;

and Universitat Hamburg, Germany. All partners reported on the project outcomes, challenges and success stories. In total, 47 Lifelong Learning courses were developed within partner universities. Raziya Isayeva made a presentation for participants to provide them with complete information on the project outcomes, about courses developed and delivered with SSRULLI Tempus Project, specifically about the short-cycle program on Educational Administration for Potential School Principals. Then she presented her research on "Motivation for Lifelong Learning: what drives learners when there is no external motivator." Then Dr. Elza Semedova presented her research results on "Teacher preparation programs in Azerbaijan with a view toward preparing professional teachers." After the Conference, the project finalized its activities and was officially completed on May 31, 2016.

“AZƏRBAYCAN ARXEOLOGİYASI” JURNALININ REDAKSİYA HEYƏTİNİN İCLASI KEÇİRİLDİ

Mayın 25-də Xəzər Universitetinin Tarix və arxeologiya departamentində “Azərbaycan arxeologiyası” jurnalının redaksiya heyətinin icası keçirildi. İclasda Jurnalın növbəti nömrəsi (2016-ci il № 1) üçün hazırlanmış məqalələrin keyfiyyəti haqqında atraflı müzakirələr aparıldı.

İclasda “Azərbaycan arxeologiyası” jurnalının baş redaktoru professor Qüdrət İsmayıllızadə, redaksiya heyətinin üzvləri: tarix elmləri doktoru Tarix Dostlyev, tarix elmləri Əzər falsəfə doktorları Bəhlul İbrahimli, Roza Arazova və departamentin müəllimi Orxan Zamanov iştirak etdilər.

XƏZƏR UNIVERSİTETİNİN RƏHBƏRLİYİ “KASPI”DƏ

Mayın 27-də Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs, Tədris İşləri üzra prorektor professor Məmməd Nurliyev və ictimai əlaqələr və media üzra direktor Əlövət Əmirbaylı “Kaspi” Təhsil Şirkətində oldular. Xəzər Universitetindən qonaqları şirkətin direktoru Elnur Əliyev, müavini Əli İsgəndərov, “Kaspi” məktəbinin direktoru Tural Əliyev və digərləri qarşıladılar. H. Niknafs Xəzər Universiteti haqqında şirkətin rəhbərliyinə malumat verdi. E. Əliyev də şirkət, onun iş prinsipləri, galəcəkdə görülecek işlər haqqında atraflı danışdı və qonaqları “Kaspi” məktəbi ilə da tanış etdi.

Görüşdə galəcək əməkdaşlıq məsələləri müzakirə olundu.

"CREATIVE AUTOR-1"**MÜSABIQƏSİNDE İŞTIRAKIM UNUDULMAZ ANLARLA YADDA QALDI"**

"Ədalət" qəzeti internet sahifəsində (adalet.az, 27.05.2016) dafalərlə müxtəlif yaradıcılıq müsabiqələrin qalibi olmuş gənc əlli yazıçı Samir İmanova jurnalist Rüfət Soltanın "Bir barmaqla yazirdim" sərlövhəli müsahibəsi dərc olunmuşdur. Müsahibədə S. İmanov Xəzər Universitetində keçirilən "Yaradıcı müəllif-1" ("Creative Autor-1") adlı müsabiqənin onun hayatındə ən yaddaqalan hadisələrdən biri olduğunu xüsusi qeyd etmişdir.

Müsahibəni tam şəkildə bu link vasitəsilə oxumaq olar:

["Bir_barmagmla_yazirdim" -_H?R_SEY?_R?GM?N/](http://www.adaleet.az/w99274/)

**TECHNO CLUB AZERBAIJAN "SOURCEGRAB"
LAYİHƏSİNİN TƏQDİMATINI KEÇİRDİ**


Mayın 27-də Xəzər Universitetində Tələbə Məclisinin təşkilatçılığı ilə "Techno Club Azerbaijan" cəmiyyəti bir qrup azərbaycanlı gənc tərəfindən yaradılan "SOURCE GRAB" layihəsinin təqdimatını keçirdi.

"Techno Club Azerbaijan"-ın rəhbəri Tərlan Məmmədli sourcegrab.com adı altında təqdim olunan sayt haqqında bildirdi ki, saytda programçı olmaq istəyən, lakin ingilis dilini zəif bilən gənclər, tələbələr üçün bütün proqramlaşdırma dilləri barədə ətraflı məlumat verilmişdir. İlkin və obyekt yönümlü proqramlaşdırma üçün gərəkli olan bir çox mənbələr, scriptlər bu saytda yer almaqdadır. Fərqli xüsusiyyatımız odur ki, bunların hamısı istifadəçilərə ana dilimizdə təqdim edilir. Sayt yaradıcılar tərəfindən günü - gündən inkişaf etdirilir və layihəmizə yeni bacarıqlı mütəxəssislər də cəlb olunur. Gələcək aylarda və illərdə layihəmizin daha geniş auditoriyaya çıxarılmasını qarşımıza məqsəd qoymuşuq.

Təqdimatda Mühəndislik və tətbiqi elmlər və Təhsil fakültəsinin tələbələri iştirak edirdilər. Ümumilikdə, layihə tələbələr tərəfindən müsbət qarşılandı. Daha sonra layihə rəhbərləri müxtəlif KIV-lərə təqdimat haqqında müsahibə verdilər.

**DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ AİD
SIMÜLYASIYA**

Mayın 27-də Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentində "Konfliktologiya" bülşəs fənni əsasında "Dağlıq Qarabağ münaqışasının həlli modeli: Madrid prinsipləri" mövzusunda final simulyasiya oyunu keçirildi. Simulyasiya iştirakçıları ilə fikir mübadiləsi üçün görüşdə ekspertlər qismində Əvəz Həsənov və Zərdüşt Əlizadə iştirak edirdilər.

Bu mövzu üzrə sonuncu simulyasiyada Dağlıq Qarabağ münaqışasının həlli üçün əsas məsələlər müzakirə olundu.

Departamentin müdürü, fəlsəfə doktoru Muxtar Hacızadə Azərbaycanda bu mövzu ilə bağlı simulyasiyaların az sayıda keçirildiyini bildirərək, konfliktologiya fənninin tədrisçisi və bu simulyasiyaların qurucusu Bəxtiyar Aslanova təşəkkürünü bildirib.

Ekspertlər oyun iştirakçıları ilə Dağlıq Qarabağ münaqışasının həlli imkanlarını müzakirə edərək, onun sülh yolu ilə həlli varlınlarına aid öz fikirlərini bildirdilər. Zərdüşt Əlizadə qeyd etdi ki, "Ermanistan Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etmələr. Buna baxmayaraq, bütün diplomatik yollara müraciət edərək, barış potensialından istifadə etmək daha doğrudur".

Əvəz Həsənov qeyd etdi ki, diplomatik model üzərində düşünmək lazımdır. Bu məsələnin həlli yolunda mental deyərlərə üstünlük vermek lazımsızdır. Biz məsələyə ikitərəfli baxmalıyıq. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyini artıq hamı biliir."

Ekspertlər simulyasiya iştiraklarının suallarına cavab verdikdən sonra, Dağlıq Qarabağ münaqışasının həlli üçün tələbələr tərəfindən irəli sürülmüş 26 maddəlik sanaddeki mübahisəli məsələlərin son müzakirəsi keçirildi. İştirakçılar bir çox maddələr üzərində razılığa gəlsələr də, bu sanad tam razılışdırılmışmadı və həll planı imzalanmamış qaldı.

Azpress.az sayı: mayın 30-da tədbir haqqında xəbər yayımlımdır:

<http://azpress.az/index.php?lang=az§ionid=news&id=54057>

ƏMƏKDASLARIMIZ BEYNƏLXALQ ELMİ SEMİNARDA

Mayın 29-da Azərbaycan dili və adabiyat departamentinin müəllimləri Elmira Məmmədova-Kekeç, İlaha Hacıyeva, departamentin assistenti Günel İsmayılova və həmin departamentdə Azərbaycan dili və mədəniyyətini öyrənen Polşadan gəlmış tədqiqatçı Julia Krajcarz "Fəal müəllim - Beynəlxalq təcrübənin müasir tətbiqləri" mövzusunda beynəlxalq elmi seminarda iştirak etdilər. Seminar Müasir Innovasiyalar Uşeylinin təşkilatçılığı ilə Odlar Yurdu Universitetində keçirildi. Seminarın müxtəlif universitet və məktəblərdən olan müəllimlər qatılmışdır.

Seminar sual-cavab aşasında keçirildi. Sonda iştirakçılara sertifikat təqdim olundu.

TRT VƏ İCTİMAL RADIODA HAMLET İSAXANLI İLƏ MÜSAHİBƏ

Mayın 29-da Türkiye TRT radiosu və Azərbaycan İctimai radiosunun birgə programında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet Isaxanlı ilə geniş müsahibə verildi. Programda H. Isaxanlının hayatı, ədəbi fəaliyyəti haqqında danışıldı. Aparıcı Kamil Məhərrəmogluunun və H. Isaxanlının öz ifasında şairin poeziyasından nümunələr səsləndirildi. Verilişə H. Isaxanlının şeirlərinə bəstələnmiş mahnilər da daxil edilmişdi.

WEB OF SCIENCE TRAINING

On June 1-2, faculty and staff members of Khazar University including Dr Eldar Shahgaldiyev, Head of the Division of Graduate Studies and Research; Irada Khalilova, Head of the Biology Department; Gasham Zeynalov, Head of the Petroleum Engineering Department; Lyudmila Sotova, the Head of the Quality Assurance Center; and Samira Orujova, member of the Khazar University Library, participated in the Web of Science customer training held at Azerbaijan State University of Oil and Industry.

The meeting participants were informed about Web of Science Core Collection, basic principles of Web of Science Core Collection, and selection criteria for journals in Thomson Reuters. Issues such as access, the creation of a profile in Web of Science and thematic searches in the Web of Science Core Collection were also discussed in the meeting.

The participants were given certificates.

Information about the training was published on the official website of "Azərbaycan müəllimi" (Azerbaijani Teacher) at the following link:

http://muallim.edu.az/content/?category=arxiv&issue=21&content_id=11

KAMERA ORKESTRİMİZ "SPACE" TV-DƏ

Mayın 29-da "Space" TV-də "Ulduzlu sahər" verilişində Müsiqi və İncəsənət departamentinin müdürü Zülfüyya Sadıqovanın rəhbərliyi ilə Xəzər Universitetinin Kamera orkestri çıxış etdi. Orkestrin müşayiəti ilə xalq artisti Samir Cəfərovun ifasında sözləri Hamlet Isaxanlıya məxsus olan "Bakı" məhsü də səsləndi.

TƏSİSCİ AZƏRBAYCAN RADIOSUNUN QONAĞI OLDU

Mayın 31-da gecə saat 12:20-dən başlayaraq Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet Isaxanlı Azərbaycan Radiosunda (FM 105) aparıcı Naciba Bağırzadə ilə "Gecə düşünəcə" programının qonağı oldu. Programda H. Isaxanlı ilə poetik-falsafî sohbət aparıldı.

HAMLET İSAXANLININ FİKİRLƏRİNƏ İSTİNADLA YAZILMIŞ MƏQALƏ

"Ədalət" qəzetinin 2 iyun tarixli internet səhifəsinde Rüfat Soltanın "Qəbul imtahanında baş vermiş paradoksal hadisə" adlı məqaləsi dərc edilmişdir. Yazıda müəllif Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet Isaxanlının fikirlərinə istinad etmişdir.

Məqaləni tam şəkildə bu link vasitəsilə oxumaq olar:

http://www.adalet.az/w99703/Q?bul_imtahaninda_bas_vermis_paradoksal_hadis%2f

WEB OF SCIENCE TƏLİMİ

Xəzər Universitetinin əməkdası - Magistratura, doktorantura və elmi işlər bölməsinin müdürü Eldar Şahgaldiyev, Biologiya departamentinin müdürü Irada Xəlilova, Neft mühəndisliyi departamentinin müdürü Qəşəm Zeynalov, Keyfiyyətin təminatı mərkəzinin rəhbəri Lyudmilla Sotova, kitabxana işçisi Samirə Orucova iyunun 1-2-də Azərbaycan Dövlət Neft Sənayesi Universitetində keçirilmiş Web of Science təlimində iştirak etmişlər.

Təlim iştirakçıları Web of Science-in əsas kolleksiyası, onun əsas prinsipləri, Thomson Reuters jurnalı üçün əsas seçim meyarları baradə məlumatlaşdırılmışdır.

Tədbir iştirakçılarına sertifikat təqdim olunmuşdur. Təlim haqqında "Azərbaycan müəllimi" qəzeti xəbər dərc etmişdir:

http://muallim.edu.az/content/?category=arxiv&issue=21&content_id=11

**CEFAM: FRANSA-AMERİKA
BİZNES MƏKTƏBİ
XƏZƏR ÜNİVERSİTETİ İLƏ
ƏMƏKDAŞLIQ QURUR**

İyunun 2-da CEFAM: Fransa-Amerika Biznes Məktəbinin nümayandələri – məktəbin direktor müavini Karine Chaux və Groupe IGS Lyon təşkilatında Beynəlxalq inkişaf və layihələr üzrə meneceri Valida Mechri əməkdaşlıq qurmaq üçün Xəzər Universitetində olub, rektor Hassan Niknafs, Akademik işlər üzrə prorektor Mohammad Nuriyev, İqtisadiyyat və menecment fakültəsinin dekanı İngilab Əhmədov və Beynəlxalq əlaqələr şöbəsinin direktoru Turan Cəfərova ilə görüşdülər.

Görüşün asas məqsədi Erasmus+ programı çərçivəsində əməkdaşlığı müzakirə etmək idi. Görüşdə, həmçinin, iqtisadiyyat və menecment sahələrində iki-daraca proqramlarının yaradılması məsələsi müzakirə olundu.

**CEFAM: FRENCH-AMERICAN
BUSINESS SCHOOL VISITS
KHAZAR UNIVERSITY TO
ESTABLISH COOPERATION**

On June 2, representatives of CEFAM: French-American Business School visited the Neftchilar Campus of Khazar University to establish cooperation. Guests from France included Karine Chaux, Vice-director of CEFAM and Valida Mechri, International Development and Project Manager at Groupe IGS Lyon. Participants from Khazar University included Dr. Hassan Niknafs, Rector, Mohammad Nuriyev, Vice-rector for Academic Affairs, Ingilab Ahmadov, Dean of School of Economics and Management, and Turan Jafarova, Director of International Affairs Office.

The main goal of the meeting was to discuss possible cooperation with the Erasmus + Programme. Meeting participants also discussed establishment of double-degree programs in the field of economics and management.

EİMİ ŞURANIN İCLASI

İyunun 3-də Xəzər Universitetinin rektoru Hassan Niknafsin sadrəyi ilə universitet elmi şurasının növbəti icası keçirildi. İclasın gündəllyinə əsasən məzunluq haqqında fakültə dekanları Hassan Niknafs, İngilab Əhmədov, Cabir Xəlilov və Elza Səmədovanın, doktoranturaya (dissertanturaya) qəbul olmuş şəxslərin dissertasiya mövzuları və elmi rəhbərlərinin tasdiq edilməsi, Dillər və mədəniyyətlər departamentinin müəllimi Zivər Hüseynlinin dosent və zifasına seçilməsi barədə universitetin Magistratu-

ra, doktorantura və elmi işlər bölməsinin müdürü Eldar Şahgəldiyevin məlumatları dinlənildi və müvafiq qərarlar qəbul edildi.

Cari məsələlər qismində Tələbə Məclisinin prezidenti Qurban Əsgərov və müavini Tərlan Məmmədlinin, Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdürü Muxtar Hacizadənin universitet hayatı ilə bağlı təklifləri dinlənildi və onların öyrənilərək qərarlar qəbul ediləcəyi bildirildi.

KHAZAR STAFF VISIT PHILHARMONIC

On June 3, Gunel İsmayılova, Assistant to the Department of Azerbaijani language and Literature, and Julia Krajcarz, visiting researcher from Poland who is learning the Azerbaijani language in the same department, attended a concert at the Muslim Magomayev Azerbaijan State Philharmonic. The concert featured piano soloist Yegana Akhundova with the accompaniment of the Azerbaijan State Symphonic Orchestra.

After the concert, Julia Krajcarz shared her impressions with the Department staff.

ƏMƏKDAŞLARIMIZ DÖVLƏT SIMFONİK ORKESTRİNİN KONSERTİNDƏ

Azərbaycan dili və ədəbiyyatı departamentində Azərbaycan dili və mədəniyyətini öyrənan polşalı tadqiqatçı Julia Krajcarz ilə departamentin assistenti Günel İsmayılova iyunun 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Simfonik Orkestrinin konsertində oldular; pianoçu solist Yegana Axundova idi.

Konsertdən sonra Julia Krajcarz öz təsəssüratlarını bölüşdü.



İyunun 9-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qayyumlar şurasının sədri professor Hamlet İsaxanlı ABŞ-a səfərə hazırlaşan "Imagine" komandasının üzvləri ilə görüşdü. O, komandanı qazandığı nailiyat münasibatla təbrik etdi və ABŞ-də keçirəcəkləri təqdimatda uğurlar arzuladı.

(Komanda haqqında jurnalın 46-47-ci sahifələrində atrofli məlumat verilmişdir).

On June 9, 2016, Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, met with the members of the Imagine Team before their departure to the USA.

Prof. Hamlet Isaxanli congratulated the team with their achievement and wished them good luck in the upcoming presentation in the USA.

Detailed information about the team was given in the magazine (p. 46-47)

"DÜNYA" MƏKTƏBİNİN ŞAGIRDİ BİRİNCİ OLDU

Buro 24/7 Azerbaijan saytının "Dünya uşaqların gözü ilə" rəsm müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətlə keçirilən müsabiqədə 20-yə yaxın uşaq iştirak edib. Qaliblər ay ərzində saytda keçirilən səsverma ilə müəyyən olunub. İlk yera 38 % səslə Xəzər Universiteti "Dünya" məktəbinin Üçüncü sınıf şagirdi Cavid Qurbanlı seçilib. Cavid dərs əlaçısıdır. Bir çox uşaqlar kimi rəsm çəkməyi sevir, "EM Art" rəsm dərnəyinin fəal üzvləridən biridir.

İkinci yera 26 %-la birinci sınıfı getməyə hazırlaşan Aydan Mehərrəmova, Üçüncü yera 1sa 23 % səslə Bakı Avropa Liseyinin şagirdi Zeynab Nəcəfzadə çıxb.

İyunun 9-da Buro 24/7 Azerbaijan redaksiyasında rəsm müsabiqəsində qalib gələn iştirakçılara dəyərlili hadiyələr təqdim olunub.

Geniş məlumatı bu linkdə oxumaq olar:

<http://www.buro247.az/lifestyle/buro-kids/d-nya-u-aqlar-n-g-z-il-u-aqr-sml-ri-m-sabiq-sinin.html>







1 iyun – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə məktəbdə rəsm sərgisi və konsert programı təşkil olundu. Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, "Dünya" məktəbinin təsisçisi Nailəxanım Isayeva, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Leykemiya ilə Mübarizə İctimai Birliyinin sədri Mehriban Bağırova, məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər.

"Dünya" məktəbinin leykemiyalı uşaq-lara etdiyi yardıma görə Leykemiya ilə Mübarizə İctimai Birliyinin sədri Mehriban Bağırova "Dünya" məktəbinin rəhbərliyini Fəxri Fərmanla təltif etdi.

Tədbirdən sonra məktəbin ictimialı eləqələr və media şöbəsinə müsahibə verən Xalq rəssamı Ağəli İbrahimov şagirdlərin sərgidə nümayiş olunan əsərləri arasında vətənpərvərlik mövzusunda olaları xüsusi dəyərləndirərək, belə rəsimlərin gənc nəslin təbiyəsindəki rolunu vurğuladı. Həm konsert programı, həm də sərgidən havasla danışan rəssam "Dünya" məktəbində təhsil alanların hərtərəfli inkişafı üçün yaradılan şəraltdən məmənunluğunu bildirdi.





MƏZUNLAR ASSOSIASİYASININ TƏSİS KONFRANSI

İyunun 4-də Xəzər Universitetinin "Marmar" zalında Xəzər Universitetinin Məzunlar Assosiasiyasının təsis konfransı keçirildi. Məzunlarla iş şöbəsinin müdürü, Təşkilat Komitəsinin sədri Baba Bayramlı konfrans giriş sözü ilə açaraq, assosiasiyanın yaradılması ilə bağlı aparılan işlər barəda iştirakçılara məlumat verdi.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı konfrans iştirakçılarını salamladı, assosiasiyanın məqsəd və vəzifələri barəda öz mühəhizələrini söylədi və məzunlara assosiasiyanın gələcək fəaliyyətində uğurlar arzuladı.

Baba Bayramlı Məzunlar Assosiasiyasının Əsasnamasını, onun köməkçisi Vəzifə Karimzada İsa Facebook sahifəsi barəda məlumat verdikdən sonra, Assosiasiyanın struktur bölməlarının yaradılması ilə bağlı müzakirə aparıldı və seçkilər keçirildi. Universitetin məzunu, "Bank of Baku"-nın sədr müavini Eldar Hamidov açıq səsvermə yolu ilə Assosiasiya Şurasının prezidenti seçildi. Assosiasiya Şurasının və icra Komitəsinin üzvləri da seçildikdən sonra konfrans öz işini başa çatdırdı.





CONSTITUENT CONFERENCE OF ALUMNI ASSOCIATION



On June 4, a Constituent Conference of the Khazar University Alumni Association was held in the university's Marble Hall. Baba Bayramli, Chairman of the Organizing Committee, opened the conference with information about the process of establishment of the Association.

Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, greeted the participants, shared his views on the objectives and activities of the Association, and wished the alumni success in their

future activities. Baba Bayramli made a presentation of the Association's Facebook page with the assistance of Vazifa Karimzada as well as a presentation of the Alumni Association Regulations. A discussion was held about the structural divisions of the Association and an election was held. Eldar Hamidov, Khazar alumnus and Vice Chairman of Bank of Baku, was elected president of the Association Board. After members of the Association Board and Executive Committee were selected, the conference was completed.




XƏZƏR UNIVERSİTETİNİN 25 İLLİYİNƏ HƏSR OLUNMUŞ YARADICILIQ SƏRGİSİ

İyunun 8-da Xəzər Universitetinin Marmar zalında Müsiqi və incasənat departamentinin təşkilatçılığı ilə universitetin 25 illiyinə həsr olunmuş tələbələrin rəsm əsərlərindən ibarət sərgi təşkil edildi. Tədbirdə universitetin rəhbərliyi, əməkdaşlar və tələbələr, qonaqlar iştirak edirdilər.

Tədbiri Universitetin müəllimi, rəssam Afaq Kərimova açaraq, sərgi haqqında iştirakçılar məlumat verdi. Sonra sənətsünas, elmlər doktoru Kübra Əliyeva, əməkdar rəssam Asif Azərelli, AMEA Nizami adına Ədəbiyyat Institutunun əməkdaşı, elmlər doktoru Esmira Fuad, Əzim Əzimzadə adına Baku Rəssamlıq Məktəbinin direktoru, elmlər doktoru Telman İbrahimov, əməkdar rəssam Rais Rəsulzadə, rəssam Rafael Əliyadə çıxış edərək, tələbələrin rəsm əsərləri haqqında fikirlərini bildirdilər, universiteti 25 illiyi münasibatla təbrik etdilər.





Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qayyumlara Şurasının sədri professor Hamlet İsaxanlı çıxışında qeyd etdi ki, universitetdə tələbələrə peşə ixtisası verilməklə yanğısı, onların mədəni səviyyasının yüksəldilməsi, estetik zövqlərinin formalasdırılması sahəsində də ciddi iş aparılır.

Tadbir iştirakçıları universitetin Kamera orkestrinin kiçik konsertini dinlədikdən sonra tələbələr bir-bir öz işlərini təqdim etdilər və onlara "Xəzər Universitetinin 25 illiyi münasibətilə tələbələrin uğurlu rasm əsərlərinə görə" sertifikatı təqdim olundu. Sertifikatları rəssamlar Rəs Əsərzadə, Asif Azərelli və Rafael Əlizadə təqdim etdilər.





İyunun 9-da Xəzər Universitetinin Mərkəz kampusunun konsert salonunda Müsiqi və incəsənət departamentinin təşkilatçılığı ilə tələbələrdən ibarət rəqs ansamblının universitetin 25 illiyinə həsr olunmuş növbəti solo konserti oldu. Konsertdə universitetin rəhbərliyi, əməkdaşları, tələbələri, valideynlər iştirak edirdilər. Xalq artistləri Roza Cəlilova, Cəmilia Bayramova, amakdar artist Xanlar Başirov tədbirin qonaqları idilər. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı da Xəzər Universitetini təbrik etməyə galmışdır.

Müsiqi və incəsənət departamentin müdiri dosent Zülfiyyə Sadıqovanın giriş sözündən sonra Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı (bədii rəhbər xalq artisti professor Ağaverdi Paşayev, baletmeyster xalq artisti Cəmilia Bayramova, solist və quruluşçu ansamblın solisti, Xəzər Universitetinin müəllimi Telman Əliyev) tədbiri açaraq, "Qazağı" rəqşini ifa etdi.





Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qeyyūmlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, universitetdə ötan illər ərzində təhsilla yanaşı musiqi və incasənət sahəsində görülmüş işlərdən danışdı, xalq artisti Cəmilia Bayramova və əməkdar artist Xanlar Başirovun xidmətlərini xüsusi vurğuladı.

Universitetin rəqs ansamblının fəaliyyətini əks etdirən slayd və videomaterialıllar konsert getdikcə nümayiş olundu.

Xalq artisti Cəmilia Bayramova və əməkdar artist Xanlar Başirov "Naz eləmə", universitetin məzunu Zərinə Tahmazova "Qavallı rəqs" rəqslərini ifa etdilər.

Sonra universitetin müəllimi Sabina İsmayılova və Telman Əliyevin rəhbərlik etdikləri rəqs ansamblının konserti oldu. Tələbələr Azərbaycan milli rəqslərini, müasir rəqsləri ifa etdilər. Ustad rəqqasların və tələbələrin ifalan tamaşaçılar tərəfindən alğışlarla qarşılandı.

Xalq artisti Roza Cəlilova çıxış edərək, tələbə rəqqaslarının konsertini yüksək qiymətləndirdi, universiteti 25 illik yubileyi münasibətlə təbrik etdi.

Sonda konsert iştirakçıları səhnəyə davət edilərək, tamaşaçılara təqdim olundular və onlara gül dəstələri verildi.



DEBATES KEEP ENGLISH CLASSES LIVELY

By Nubar Agalarova,
Khazar University
English Language Instructor



D

uring the spring 2016 semester, Foundation 2 English classes have been giving students the opportunity to practice their English skills with live debates for the first time at Khazar University. Debate is a formal contest of argumentation between two teams or individuals. It is an essential tool for developing and maintaining democracy and open societies.

Therefore, every week, Khazar University English teachers hold debates among English Foundations classes. First, classes pick a topic and prepare their arguments. Some of the topics that have been debated include "Money is the root of all evil," "It's good to be your own boss," and "Hollywood movies have a bad influence on children's behavior." Then during Wednesday and Friday lessons, classrooms compete against each other in debate format.

We have several goals in conducting debates among our students. First, debates improve their oral skills in the English language, because during the debate students communicate only in English.

Second, these events develop their critical thinking skills on crucial issues occurring in our modern society.

Third, working in teams during the debate helps students develop teamwork skills. Well developed interpersonal skills are highly valued by employers. Moreover, teamwork skills help graduates find a better job in the future.

Fourth, debates help students gain a better understanding of themselves. They allow students to gain a more accurate picture of how others see them. The feedback that they receive may help them better evaluate their interpersonal behavior.

Fifth, these exercises teach our students the principles of tolerance, nonviolence, how to express themselves in public, and how to respect different points of view.

Sixth, this format involves even passive students in teamwork. Some students consider themselves weak or they feel embarrassed when they express their own opinions or make a speech in public. We are trying to involve these kinds of students in collaborative learning and develop their sense of self-confidence.

Finally, we invite our students to build up a friendly and competitive atmosphere during debates.



STUDENTS' FEEDBACK ON DEBATES

I believe that debates like this should be held very often. The reason is I have not used my critical thinking ability for too long. Today's debate forced me to think and discuss. Our task in this discussion was to defend the disadvantages of being your own boss. Although my teammates and I prefer to be our own bosses, we did quite a good job defending against it. We were able to approach to this argument from different sides. This is in fact the best advantage of debate as everyone should be able to defend anything no matter if they like it or not. The last thing I am going to add is that without any doubt it will increase our speaking ability very sharply if we continue to participate in debates.

HUSEYN ASKEROV

School of Engineering and Applied Science

MENSUR GULAMI

School of Engineering and Applied Science

Today, a debate about being your own boss was held at our university. To my mind, being a part of such discussions is really great for me and my future, because being able to define your ideas and thoughts is a very important quality and we can gain these qualities with the help of such debates and discussions. Being on the affirmative or negative side and protecting and defining your own thoughts about the topic or the problem is really exciting. It doesn't matter whether you win or not; you learn something new from your teammates. The main rule of the debate is listening and caring about your partners, your teammates, because two brains are better than one and if we consider that we have rivals, then we have to think twice and be more attentive than them.

From my personal point of view, debate brings people together.

The students are changing attitudes, interests, social circles, and this is very important. Everyone learns to make his own decision and learns to work together. Debate teaches us to think, and not to be afraid to speak in public.

ADIL KARIMOV

School of Humanities and Social Sciences

GULSUM RAHIMOVA

School of Humanities and Social Sciences

I am delighted to participate in debates because the value of debate teams is so great! I think debate is important for each of us, because we improve our critical thinking skills. Teamwork is also useful. Standing up in front of others and trying to persuade them takes a lot of confidence. Regular practice improves us considerably. Debates help our speaking skills.

And finally, debate helps our students to see reasoned arguments and compelling evidence in action.

I have recently participated in an English debate and I was very impressed with how I enjoyed working on the excellent topic with students in a team against the opposing team. The argument provided me with essential listening, speaking and writing practice in English and broadened my critical thinking and argumentation skills for persuasive speech and competition. It also helped me to increase my co-operation, social skills and conflict resolution abilities, and what is more, I was able to enhance my self-esteem and academic confidence. I would like to express my cordial appreciation to the English teachers of Khazar University who arranged this debate for us.

LEILA GADIRLI

School of Humanities and Social Sciences

One debate was about employers and employees. Of course it was very interesting to learn about the difficulties of both. All the students shared their impressions about the topic. In debate, students were divided into groups: "against creating your own work" and "for building your own business and work." The most interesting thoughts in my opinion were about workers. The group which was "against creating your own work" told about the shortcomings and difficulties of the employer. They added that employers were also workers at some point. This made students think about their plans for the future and realize that one day they could also have their own business if they work hard. That was the most important part of the debate. In debates we share our ideas and learn others' opinions. This is a great opportunity for us to make our speech better and better.

The debate is first and foremost about overcoming the struggle with fear to speak in front of an audience. This is another opportunity to improve ourselves, to learn to defend our position, to speak on current issues and to convince others of their correctness. It is an invaluable experience, which in no case should be overlooked.

The debate taught me a lot: to clearly and convincingly prove my point of view, to convince people of my right opinion and to stand up confidently in front of an audience. In debates, we learn to defend our opinion not by force, but trying to convince people with arguments and facts, which is an indispensable advantage in life.

ORKHAN AZADLI

School of Humanities and Social Sciences

SABİNA JAFAROVA

School of Humanities and Social Sciences

“STEREOTİPLƏR VƏ DİSKRİMİNASIYA” MÖVZUSUNDA SEMİNAR

İyunun 11-də Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin təşəbbüsü ilə coğrafiya ixtisası üzrə təhsil alan tələbələr üçün “Stereotiplər və diskriminasiya” mövzusunda seminar keçirildi. Tədbirdə, əsasən, bu il coğrafiya ixtisası üzrə məzun olacaq tələbələr iştirak edirdilər.

Seminara “İnkişaf zamanıdır” (*Time to rise*) programının əməkdaşları Namaz Kərimov və Fəqan Hüseynov dəvət olunmuşdular. Onlar mövzu ilə əlqədar tələbələri ətraflı məlumatlandırdılar və onların suallarını cavablandırıldılar.



DENDRALOGİYA İNSTİTUTUNA SƏFƏR

İyunun 12-də Azərbaycan dili və adəbiyyat departamentinin assistenti Günel İsmayılovanın təşəbbüsü ilə həmin departamentdə Azərbaycan dili və mədəniyyətini öyrənən Polşadan gəlmış tədqiqatçı Julia Krajcarz AMEA-nın Mərdəkanda yerləşən Dendralogiya Institutuna səfər etdilər. Bura vaxtilə neft milyonçusu və xeyriyyəçi Murtuza Muxtarovun bağ evi olmuşdur. XX əsrda rus şairi Sergey Yesenin də bir müddət bu məkanda yaşamışdır.

“Xəzər”in əməkdaşları Murtuza Muxtarovun, Sergey Yeseninin ev muzeyləri, institutun ərazisində müxtəlif quş növləri və bitki örtüyü ilə tanış oldular.



Hekayə

Bablı qobusu deyilən bu kəndin adamları hamıhqla geriyə, Rusyanın içərilərinə, qarğışadan uzaq yerlərə köçüb getdilər, üstlərinə alman-faşist yağıları gəldiyi üçün başqa yol qalmamışdı. Kənddə ancaq acığından dişi bağırsağının keşan çəlimsiz qoca-Tışka baba qaldı. O, doğma ocağından aynılıb getmək istəmədi, neçə olsa da, onun bütün ömrü bu kənddə keçmişdi, buradakı kilsə məzarlığında onun ata-anası uyuyurdu, bundan başqa da, kimişini körpeykan, kimişini də yaşılykan torpağa tapşırığı usaqlarının, onların anastının məzarları da burada idi. Ölümünə az qaldığı ürəyinə dəman Tışka baba doğmalarından ayrılməq istəmirdi: yerin üstündə birgə yaşıdığı bu insanlarla yerin altında da bir yerde uyumaq istəyirdi. Kəndçiləri qocanı savaşdan uzaq yerlərə çıxıb getmək üçün çox dile tutdular, yağıları buralardan qovub çıxardandan sonra yenidən birlikdə buralara qayıdaçıqlarına inandırmağa çalışıdilar. Ancaq Tışka onlara qulaq asmaq istəmədi.

- Bu hənsi almandardır? O üzünü çıl basmış iyrənc adamlar olmasın? - o, hörmət çəperin arasından yol üçün yır-yığış eləyən qonşusundan soruşurdu. - Tanıyıram onları! Mən onları çox görmüşəm: görməmiş, hamısı bir bezin qıraqı olan xalqıdlar; hamısı da arxasında çanta gazdırır, elinə keçəni qamarlayıb ona yığır-taxtadan düzəlmə düymə olsun, şüşə qırıqlı, nə varsa, ver galsın!.. Onlar elə faşistdirlər, evlərinə çatmağa yanm kilometr qalmış, altı sürülib getməsin deya, ayaqqabılarını çıxarıb ayaqyalın gedərlər! Onlar gözdən tük qapan xalqıdlar - hörtümçək torundan sicim toxuyurlar, toyuğun beynini də çıxarıb toxudurlar, mən onları əlinin içi kimi tanıyıram: onların ürəkləri qartılmışdır, bağırsaqların sarımımuş olur. Bunlar belə xalqdır. Yüz il üzünü görməsən də dəri xızmazsan. İnsan deyillər hal..

- Gel bizimla gedək, Tışka baba, onsuz da bir azzan qayıdaçıqı, - qonşusu ona dedi. - Bunlar elə alçaqdırlar, sərin sür-sümüyürünə sindirərlər.

Ancaq Tışka baba heç nədən qorxmurdur.

- Mən burada qalacağam, - o, dilləndi. - Çox ola bilsin, takbaşına bu almanların ağızından vurub, hamısını buradan qovdum getdilər.

Bələlikle de, Bablı qobusunun bütün kəndliləri allerinə keçən nə vardısa, lap toyuq tüküne kimi, yiğidirib apardılar, su quyularını da torpaqlayıb yerlə bir elədilər.

Tışka takbaşına qaldı; o, damdan süzülləcək yağış sularını yiğmaq üçün evin böyrüne bir çellak qoydu, sonra artırmada oturub qapıda dənlənən sərcələri saymağa başladı: vur-tut yeddi baş idilər; ancaq qabaqlar burada sərcələr çox olardı, görünür onlar da kəndçilərə qoşulub Rusyanın dərinliklərinə uçub getmişdilər, işə bax ha, sərcələr də buradakı yiyyəsizliyə dözsə bilmədilər.

Kəndin yan-yöresinə, elə uzaqdakı göllərə də qatı bir səssizlik çökmişdə, elə bil savaş çoxdan bitmiş, yer üzünə yenidən barış galmişdi. İsti havada, öz torundan sallanmış hörümçək uçurdu, heyətdəki otluqda çeyirkələrin çatırtıları, başqa kiçik böceklerin varlığını andıran xişitləri eşidilirdi, göydə isə

ağappaq, güneş işliğinde parıldayan bir bulud dayanmışdı, sonradan bu bulud da isti havada, iz buraxmadan əriyib getdi, göy üzünün maviliyinə qarışib yox oldu.

Haradasa çox uzaqlarda, çöllərin səssizliyini pozan bir kəndli arabası keçib gedirdi, bir azdan o da çökməkdə olan alatoranlıqda gözdən itdi, evinin yanında oturmuş Tişka baba bu susqunlaşmış torpaqlarda təkbaşına qaldı. O, səssizcə oturmuşdu, ancaq düşdüyü bù təklikdən nə darixir, nə də qorxurdu.

Onun yan yoresində kəndin boşalmış evlərindən, yiyesiz taxıl tarlalarından başqa heç nə olmasa da, ancaq qocaya elə gəldi ki, çoxab getmiş kəndlilərin düşüncələri, ürəkləri, uzun illər burada yaşamış bu insanların hənirləri, həla de buralarda qalmaqdır, qocanın yaxınlığında gəzib dolaşmaqdadır. O, yan-yörəyə göz gəzdirdi, tanış üzləri görüb onlarla danışmağa başladı.

— Ha, Marya, de görək, kişin yene Çelyabinsk yaxınlığından yazırı, yoxsa daha səni unudub?

— Yazır, Tişka baba, — Marya dilləndi. — Bu yaxında poçtla mənə yüz manat pul da göndərib. Sağdır, yazmağınə görə qarnı toxdur, mənə elə gəlir, çox keçməz bizim kənddə də hamı bolluq içində yaşamağa başlayar. Qoy hələ bir galib çıxsın evə, öz qapı-bacamızda girələnsin, buralarda işləsin: bu qoca yaşındı onu uzaqlara dülgərlik eləməyə buraxmaram dahan! Öz ocağından uzaqlarda, özbaşına yaşamağa öyrəşdi, indi görürsən, bax elə buna görə də, onu ora-bura sürüyüb, başına oyun açırlar!

— Gəlib çıxacaqlı! — Tişka baba qadına dedi. — Bir də gördün, sappasağ, əli-ayağı yerində, sinixib eləməmiş qayıdib geldi...

— Tişka baba! — o biri qonşunun hörmə çəpərinin arxaşından, gözə görünməyən yeniyetmə Petruşkarın səsi gəldi. — Bu qarışqalar da insandılar?

— Elədir, — Tişka ona səsləndi. — Hərə özü üçün bir insandır da.

— Onda belə çıxır, mən də qarışqayam! — Petruşka özünün iti ağlı ilə öyünmək istədi.

— Düzdür, sən də elə qarışqasan, — Tişka baba onurla razılaşdı.

Ancaq Petruşkaya cavab verəndə, Tişka baba səsinin üzbeüzdəki sarayda eks-səda verdiyini, elə bil, indicə dediyi sözleri kiminsə alaqrənliqda yenidən mizildandığını eşitdi; bu, yan-yörənin yiyesizliyindən doğan eks-səda idi. Çıxb gedən insanların hamısının yerini boşluq tutmuşdu, Tişka baba bir anlıq öz kəndçilərinin düşdüyü bù duruma ürkədən acıdı.

O, yerindən qalxıb küçəyə çıxdı, bayırda hansısa tanış, canlı bir varlıqla üzleşməyi ürəyindən keçirdi, ola bilsin, tutub aparmağı unutduqları toyuqmu, pişikmi qalib burda, ya da uçub getməyən sərçələrdən qalam olar birdən...

Küçə bomboş idi, kənddə qalan çöl heyvanları, çöl quşları da, görünür, insansız yerdə, belə səssizlikdə yaşamağa alışmadıqlarından, ürkmüş-perikmişdilər: ya gizlenmiş, ya da insanların arxasında çıxb getmişdilər.

Ancaq heyvanların belə baş götürüb qaçıqları bu yerde, qoca kişi duruş gətirmişdi. Üreyi doğma yerdən qopmaq istəməyən qoca, çıxb gedən insanları, burada darixa-darixa, haçanacaq desən dözüb gözləyə biliardı, təki onlar günün birində qayıdib gələydilər.

Gecə səssizlik içində keçib getmekdə idi, ancaq rus torpağının o biri başında alovlanan yanğının işığı get-gedə artır, addim-addim buralara yaxınlaşındı.

Tişka boş qalmış kəndə sən baxmağa başladı, kəndin dörd bir yanında uzanıb gedən çölliyyə göz gəzdirdi, bərk darixmaga başladı, bir azdan onu yuxu apardı.

Yatan kimi yuxu görməyə başladı: tanumadığı yad bir evdə, stolun üzərində uzanmışdı, özü də ölmüşdü, tanumadığı adamlar başının üstündə dayanıb ona yas tutur, ağlaşdırıldı. Yuxuda duyduğu qorxudan, qüssədən, Tişka diksinib ayıldı.

"Bu ölüb gedən adamlardır, mən də özyarlılanna çağırırlar, — qoca Tişka gördüyü yuxunu belə yozdu.

— İndi gör nə qədər adam gənc yanında ölüb gedir, görünür, onlar mən yaşda qocanı ölmədiyi üçün qışqanırlar, mən özüm-özümü öldürümmü indi? Ölmək sırası hələ gəlib mənə çatmayıbsa, nə etməliyəm!"

Dan yeri yenice söküldən Tişka ayağa qalxıb yağıları qarşılamağa çıxdı. Yan-yörədə yene səssizlik

idi, ancaq düşməni qabaqlamaq gərəkdi, ölüm, yanğırı saçan bu yaramazları kəndə buraxmaq olmazdı.

Tişka yolda kiminsə haçansa atıb getdiyi bir ağaççı tapdı, onunla yaraqlanıb yağıların qabağıını keşmək, onları qırıb çatmaq üçün yolu tutub getmeye başladı.

Qoca yetişmiş taxıl tarlalarının arası ilə gedir, acıqla muzıldanırdu:

— Bax bir, bərəkət yetişib, qalib ortaçıda: gəlib yiğanı gözləyir! Çörək keçmişdə də, indi də müqəddəs sayılıb, ona əl qaldırmayıblar. Bu gün isə o artıq bizim üreyimizə çevrilibdir: onu necə yandırasan, necə yox eləyəsən? Ancaq onun bu yaramaz yağıların əlinə keçməsinə də yol vermək omaz: güc çörəkdən doğursa, onları güddən salmağa çalışımahyıq. Ah, ay ana, sənə kim demişdi, soruşub-əlamamış məni doğasanı!..

Uzaqdan, gecənin alatoranlığında, Tişka babaya sarı addımlayan, qaramtlı kölgəyə oxşar, sessiz-səmirsiz bir adam gəldi.

Tişka dönüb kəndə san baxdı; obəsdən çağının yarıqaranlığında tanış evlər görünürdü, kəndin üstüne örtük çəkibmiş kimi yayılan sis, evlərin damının üstündən asılıb qalmışdı, sanasən kənddə, bayram günlərində olduğu kimi, sobaların hamısu birdən qalamışdilar.

Kənd boş olsa da, kəndçilərin ruhu ilə yaddaşı hələ də buralarda: evlərin, taxıl tarlalarının yan-yoresində dolaşmaqdı idi; insanlar burada yüzillər boyunca, bir az acıqlı, bir az da umacaqlarıla dolu olan bir istəklə yaşamış, onların ömrü burada yetişən çörəklə, gecə-gündüz üstündə əlləşdikləri torpaqla, ara verməden çalışaraq bəslədikləri bərəketlə büsbütiñ qaynayıb qarışmışdı, - ona görə də, burada neyise yandırmaga, dağıtmaga qoca Tişkarun əli gəlmirdi, bu eləcə: ruhu buradakı gerçəklərlə qovuşaraq bir olan xalqın özünü öldürmek demək olardı.

Tişka bir az duruxub irəliyə addımladı. Alaqqaranlıqda ona sarı artıq bir yox, bir yiğin kölgəyə oxşar adamlar gəlməkdə idi. Onlar çox yeyin yeriyirdilər, ona görə də, çox keçmədən gəlib Tişkaya çatdırılar.

Onlardan ikisi avtomat tüfənglərini qocaya sarı tuşladılar, ancaq qoca hələ onlar gəlib yetişməmişdən elə acıqlanmışdı, gözüne heç nə görünmürdü; Tişka alındakı ağacla torpağı döyəcləyərək, ən yaxında dayanan yağının üstüne qışkırdı:

— Dayan, yaramazın biri! Korsan, görmürsən qarşında kim dayanıb?..

Gödək boylu, topa saqqallı, acıqlı, incik Tişka baba yağının qarşısında dirənib dayanmışdı, onun duruşunda özünün haqlı olduğuna inamdan doğan bir arxayınlıq vardi.

— İtləb gedin burdan! -Tişka qışkırdı. -Sən bir bu sırtqlara bax a, gör nəyə əl atrılar! Bu nə gündür düşdük, bir işə baxın ha: indi bunlar durub galiblər bizim xalqımızı yer üzündən silsirlər! Sizin başınız işləmir, indi mən sizin başınıza ağıl qoyaram!.. Sənə deyirəm tüfəngi o yana çək, ay köküñ kəsilsin!

Öfkələnmək, elə bil, Tişka babamı gəncəşdirmiş, qorxmaz əlamamışdı, o bir az da ürəklənib ağaççı ilə yaxınlıqdakı almanları vurmağa başladı, onlar çox idilər, ancaq qoca onları saymağın həyində deyildi.

— Necə gəlmisiniz eleca də qayıdin geri, ay şalvari düşüklər! Nə qədər qol-qabırğanızı qırmamışam, çıxın gedin.

Qoca bu sözləri deyib özünü yağı qoşununa vurdu: o, pis adamların qorxaq olduqlarını yaxşı bilirdi, xalq üstlərinə yeridimi, onlar hasdəyəcəklər; Tişka yaramaz adamın ruhca zəif, ürəksiz olduğunu da bilirdi. Ona görə də, Tişka baba yağının üstüne qorxmadan yeriyirdi, elə bilesən, qarşısındaki ayaqlayıb keçəcəyi kol-kosluq idi. O, önce, bir az tələsdiyindən almanların üstüne ağacla yeriyib, qarşısına kim çıxdısa başını-gözünü ağaçca doladı, sonra ağaççı qırğığa tullayıb, əliyalın onların üstüne yeridi; qoca onlarla əlbayaxa savaşa girməyi kəsdi.

— Sizlər, dəmirsiz, tanksız, hay-küy qoparmadan, firildaq gəlmədən savaşa bilmirsiniz! -cılız boy-buxurlu Tişka baba qışkırmaga başladı. -Ancaq mən sizi ağacsız da, yalnız əlla də azişdirə bilerəm, -mən sizi yaxşı tanıyıram, ağaçqanad yığını! İşə baxın, bunlar bizi qorxuılmağa gəliblər! Bizi qırıb-çatmağa gəliblər!.. Haydi, hamunuz dala çəkilib, torpağa baş endirin!

Tişka hayqıraraq, yaxınlıqdakı almanın boynuna bərk bir yumruq vurdu, guppultu səsi eşidildi, qoçanın əli uyuşdu.

Almanın döyüşçülərindən birinə qoçanın davramışı çox ilginc görünmüdü, o, gözlerini qırpmadan

qocanı izlayırdı; bu alman özlüyündə belə düşünürdü: ola bilsin, bu kişi buralarda çox sayılı kimsələrdən biridir, ona görə də belə acıqlı, yekə-yekə danışır, boydan gödək olsa da, görünür, böyük rütbəsi olan dövlət qulluqçusudur.

Tışkanın boynuna yumruq vurduğu alman isə, tūfəngini qaldırıb qocanı gülə ilə vurdu, Tışka baba yera yıldı. Adamların hamisində olduğu kimi, Tışka da haçansa öle biləcəyi düşüncəsini öziñə yaxın buraxmirdi; qocanın inamına görə, ölüm onu aparmağa galəndə bir yol tapıb canını onun əlindən quratara biləcəkdi. Ölümü onun üstüne hanısa kafir yadellinin gətire biləcəyinə isə heç inanmazdı.

- Sen məni öldürə bilməzsən, heyvanın biri! - Tışka belə dedi, yoxsa belə demək istədi, bunu demək çətindir, sonra bayılıb yera sarıldı.

Ağır çəkili alman döyüşçiləri onu tapdalayıb üstündən keçirdilər, o isə bunu duymurdu. Onun duyduğu ancaq bədənini köz kimi yandıran nə isə bir yad cismin köksündə ilisib qalması idi, bu köz kimi qızmar nəsna yavaş-yavaş soyuyurdu, bu ölüm güləsini sonacan soyunda bilmək üçün Tışka babanın bədəni də buz kimi oldu.

- Men ölüme məglub olmayıacağım, - deyə Tışka baba düşünürdü, ancaq bədəni getdikcə gücdən düşündü, dözülməz heysizlik onu yuxuya dalmaga sürükləyəndə qoca öz ölümünü düşünməyə başladı: "Boş-boşuna ölürem: manım ölməyə vaxtımı var, yena vaxtım yetişənde olsaydı!"

Qoca, gecə yarından keçmiş, hava işıqlanmağa başlayanda ayıldı, ehtiyatla, diqqətlə yan-yörəyə göz gəzdirdi: heç nə deyişməmişdi, neçə var elə də qalmışdı, torpaq hərəkəti idı, onun üstü ilə yol uzamb gedirdi, yolun qraqında biçilməmiş çovdar tarası vardi, uzaqdan iyiyəsiz evlərin qaraltıları görünürdü.

Sonra o özü haqqında düşünməyə başladı; köksündə ilisib qalmış dəmir qırığının ağırlığını duymaşa başladı, dəmir qırığı onun nəfəsini darıxdırırdı, nəfəs aldıqca bu dəmir qırığı da yerindən oynayıb, nəfəsinin yolunu bağlayırdı; o öncələr neçə nəfəs alıb-verdiyini bilməzdi, indi isə hər nəfəs alıb verəndə bu dəmir qırığı öz varlığını andırırdı.

Ancaq öz yerini yenidən bərkidəndən sonra Tışka artıq bu alman dəmirindən qorxub ələmirdi: "Bir azdan öz yerini tutar, piylə qaynayıb qarışar, sonra mən özüm də elə onu unudaram, varlığı ilə yoxluğunu bilməz".

O, qabub kəndə səri getməyə başladı.

Kəndin girəcəyindəki hörmə çaparın yanında bir alman gözətçisi keşik çəkib var-gəl eləyirdi. Alman Tışka babanı yaxına buraxdı; qocanı, gödekkə boyuna görə, uşaq sanmışdı.

Tışka yağıya lap yaxınlaşanda, onur, boynuna yumruq ilişdiridiyi alman olduğunu gördü. Deyəsan, elə onu bu alman gülə ilə vurub öldürmüştü.

Alman öncə Tışkaya baxdı, nəsə eləmək istədi, ancaq yerindən terpenə bilmədi, özünü itirib çəperin üstünə yıxılıb qaldı. Gecənin qaranlığında, yad ölkədə, öz əli ilə öldürdüyü adamın dirilib üstüne gəldiyini görən faşist bərk qorxmışdı. Tışka yağıının gücən düşdüğünü anladı, yaxınlaşib ona əli ilə toxundu:

- Ölüdən qorxursunuz, dirilərlə savaşmağa gəlmisiniz! Ancaq na yelbeyin adamlarınız siz!

Qoca kəndin içərilərinə doğru addımladı. Dəmək olar, bütün evlərdə almanın yatrılmışdır, hamısı da yuxuda xoruldayırdılar. Tışka düşünməyə başladı: "Bax, bunlar da elə bizim kimi xoruldayırlar, istəsəyidilər bunlar da elə bizim kimi əkin-biçinlə dolanışqlarını qura bilərdilər, ancaq bunlar əməyə qatlaşmaq istəməyiblər: axı quldurluq çox qazanchılıdır".

İndi yağıların sayı, qoca kəndin yaxınlığında onların üstüne cumanda olduğundan, qat-qat çox idi, yan-yörədəki kəndləri tutan almanlar da hamısı yeyib-içmək, dincəlmək üçün buraya yiğmişdilər. Ancaq istəkləri gözlərində qalmışdı, kəndçilər bütün azuqalarını, mal-qaralarını yiğib apardıqından, hələ desən su quyularını da torpaqladıqlarından, faşistlər ac-susuz yatmalı olmuşdular.

Hava işıqlanarı kimi almanlar onu tanıyıb, yenidən öldürəcəkdilər, Tışka bunu biliirdi.

- Eh ölüm, səni də tanıldığ! - qoca birdən duruxdu, belə düşüncələrə qapıldığı üçün özünü qınadı. - Ölümün hamısı ağır, həyatın hamısı yaxşı olmur!

Tışka köynəyinin üstündən yarasını qaşdı: gülə bədəninə qaynayıb qarışmışdı, toxunanda daha

ağrımurdu.

– Bu faşistlər də gülələrini boşuna işlədirlər mənim üçün! - qoca beləcə, başqasının gəlir-çixarını hesablaya-hesablaya, dəmirçixanının yaxınlığında təpənin üstüne qalxdı.

Təpənin üstüne çıxan Tişka baba diz çöküb, üzünü kəndin evlərinə sən tutdu, onlara baş endirib sağollaşdı.

Onun üçün artıq hər şey bitmişdi - baxmayaraq o, hələ də özünü sağlam, diribaş hiss eleyirdi-ancaq ömür bitmişə, deməli, artıq həyatdan olan umacaqları da tükenmişdi.

– Ha, indi sən artıq mənsiz yaşamalı olacaqsan, çalış doğrucul, ağıllı olasan! Mənim sənə daha köməyim dəyməyacək! - Tişka bu sözləri bərkdən: bütün ömrü boyu sevdiyi, ancaq heç vaxt üzünü görmədiyi bir insana deyirdi.

Tişka burada lap çıxdan bir yerə qalaqlanmış saman topasının yanına gəldi. Bu samaru artıq üç il olardı çıxdaş eleyib bura tökmüşdülər, keçənlərdə Tişka baba kolxozen idarə heyatını qınayıb bu samaru burada saxlamağın düzgün olmadığını demiş, onu işlətmək üçün düşünüb nəsə bir yol tapmağın gərəkliyindən danışır deyinmişdi.

İndi isə buraya bir yanlışlıq ucbatından yiğilmiş saman topası onun işinə yarayacaqdı, qoca saman topasına yaxınlaşış dayandı, nə edəcəyini kəsdirməyə başladı. Tişka küləyin hansı yönündə əsdiyini ayırd eləmək istəyirdi, gərək bilesən bu saman topasına hansı tərəfdən od vursan, bütün kəndi yanğın bürüye bilər.

O, dalda bir yer təpib, çaxmaq-qovla saman alışdırı; onun ölçü-biçisine görə, yanğın buradan başlayıb bütün kəndi bürüyəcəkdi: evlər bura yaxın idi, hörmə çəpərlərin bir-ikisi gəlib saman topasına dirənmişdi, lap yaxınlıqda isə kolxozen tövləsi dayanmışdı.

Kəndin bütün quyularını torpaqla doldurmuşdular, yağılar isə yatırlar, deməli, yanğın kənddə işayaralar ne varsa hamısını yandırıb qurtaracaq, yerdə ancaq qaralmuş torpaq qalacaqdı.

Ağacdan tikilmiş evlərin quru taxtaları, damları, hörmə çəpərləri bir andaca alışib yanınağa başladı, alov get-geda artıb göya səri ucalmağa başladı, kəndin üstü ilə süzməyə başlayan tüstü qarışq işiq saçan bulud, yağıların üstüne yeriyb bütün kəndi işıqlandırdı, elə bil alovun işığı, yer üzündə baş verən felakətlərin üstüne işiq salmağa çalışırdı.

Tişka kənddən uzaqlaşış çölliyyə səri yollandı, oradan baxıb alovun kəndin evlərini bürüyüb necə yandırıldıqına, alovun tüstüsündən boğulmaqdən canını qurtara bilən faşistlərin evlərden qaçıb çıxaraq bir yerə yiğişdiğinə, sonra isə üz tutub geldikləri yolla geriyə qayıtdıqlarına baxmağa başladı.

Dərddən, yorğunluqdan üzülmüş Tişka çovdarlığın qırığında uzanıb yuxuladı, kənd isə od tutub yanaraq, özü öz küləünün altına gömüldü.

Günortaya yaxın Tişka yuxudan aylanda, kəndin yerində yanıb qaralmış torpağın qaldığını gördü. Tişkaya elə gəldi, yoxa çıxmış kəndlə birgə onun ruhu da harasa çıxb gedibdir, o, birdən ürəyinin də təpədən düşdüyüni duymağa başladı. Yerindən tərpənməyə heyi qalmamışdı, elə bil damarlarındakı qarın donaraq, dərin bir qüssəyə çevrilib üreyini doldurmağa başlamışdı.

Tişka kəndə səri addımladı, qabaqlar küçə olan yerdə almanın sahib itirdikləri bir qazmaçı beli tapdı, özü üçün yeraltı sığınacaq qazmağa girişdi; o bu sığınacağı öz evinin dayandığı yerdə qazmağa başlamışdı. Torpaq hələ soyurmamışdı, ondan, bir az öncə sönmüş yanğının hərni duyulmaqdə idi.

Torpağı bir az qazıb, Tişka öncə bir beşqəpiklik tapdı, sonra isə qalaydan düzəlmə iki sırga da tapdı, bu sırgaların, çıxdan ölüb getmiş arvadı gənciliyində taxardı, qoca sırgaları görəndə arvadını amib uzun-uzadı ağladı.

Qoca birdən kiminsə yavaşça ona yaxınlaşdığını sezib başını qaldırdı. Tişka galen adamı tanımışdı, baxmayaraq üzü hisdən qaralmış, arıqlamış, tanınmaz olmuşdu, ancaq onun, dünən Tişka babanı öldürən almanın olduğunu bilinirdi.

– Niya itilib getmirsən, buralarda veyillənirsən, ay kafir? - qoca almanın üstüne qışqırdı.

Almanın bir anlığına dayanıb, bəbeklərinin qarası gedib ancaq ağı qalmış gözləriyle, qorxa-qorxa qocaya baxdı, sonra uzaqlaşış gözdən itdi.

"Bu çilli alçaq, deyəsan, lap başını itrib, - Tişka düşündü. - Yaramazlıqları, acgözlükleri aşib daşır, gücleri isə yoxdur, yoxdur-yox! Bunların axı haradan gücleri olsun? Ola da bilməz: yer üzündə bir canlı tapa bilməzsən, bunların gördüyü işlər onun ürəyinçə olsun, bunların gördüyü işlər kimin könlünə yata bilər axı?!"

Gün batana yaxın Tişka siğınacağını qazib qurtardı, sonra burada insanca yaşaya bilmək üçün qazmanı otla döşədi, işini qurtarandan sonra birdən-birə itirdiyi gücünə özünə qayıtdı, ürəyi yenidən bütün gücü ile döyünməyə başladı, artıq onun yaşamaq üçün siğınacağı vardi, doğma ocağında özünə yer eləyən qoca, dözülməz qüssələrin bitəcəyinə, kəndçilərinin qayıdacağına, yenidən burada həyatın qaynayıb coşacağına inanmaya bilməzdi, bu inamı qocanın bütün gücünü yenidən özünə qaytarmışdı.

- Demişdim, yağını buradan qovacağım, qovdum da! - Tişka baba özü-özüna dedi. - Hanı o özünü dişli-dırmaqlı bılıb üstümüze ayaq alan yağı? Yoxdur, ancaq görürsünüz mən varam, yənə burada, öz torpağımdayam!..

O gündən başlayaraq, Tişka baba özünün qazmasında yaşamağa başladı, ancaq sözün düzü, kəndçilərinin burada olmadığını görə qoca bərk dərinxirdi.

Ancaq o, bunu da bilirdi: xalqın torpağı elindən çıxmayıbsa, Tişka baba bu torpağı yağıdan qoruya bilsə, deməli, itirilenlərin hamısı torpaq yenidən onlara qaytaracaqdır-göreyi də, evləri də, bütün başqa bərəkatları də, torpağına qovuşan kəndlının qüssəsi ölüşəcək, onun küskün kəndli ruhu yenidən dirçələcəkdir. Ancaq adamlar Tişka babanın gözələdiyindən də tez qayıtmaga başladılar.

Tişka babanın öz qazmasında gecələdiyi üçüncü gün, dan yeri yenice sökülən çığı, uzaq kəndlərin birindən onun yanına iki kəndli gəldi, onlar özlərinin partizan olduğunu deyib, qocanın sorağına əsir götürdükləri bir almandan aldıqlarını bildirdilər, ağlında çəşqinliq yaranmış bu alman, burada "ölü qocanın oylığı" adlanan bir yer olduğundan danışmış, onun deməsinə görə, bir olmuş qoca burada bütöv bir alman bölüyüne qarşı təkbaşına döyüşüb, onları kənddən qovub çıxarıbmış, ona görə də, indi bu xalq ordusunun döyüşülləri buraya işin gerçayını öyrənmək üçün gəlmişdilər, istəyirdilər olmuş qocanın ruhu hələ diridirsə, onunla danışınlar.

Tişka bu iki yaşılı kəndlinin uzun-uzadı danışıqlarına dinnəzə qulaq aşib, dilləndi:

- Nə olar, onda oralarda nə qədər döyüşü varsa, hamunız yiğisin gəlin bura, mən sizə başlıq eləyəcəyəm! Mən olmuş qocayamsa, demək, artıq məni nə öldürmek, nə də mağlub etmək olar! Sizin işinizi yarayaram, təklikdən də danışmaram...

"Bu olmuş qoca deyil, şoxbilmis, igid bir döyüşçüdür, - partizanlar düşündülər, - düzdür çəlimsizdir, ancaq ürəyində təpər şoxdur". Sonra onlar qocaya üz tutub dedilər: ele biz də özümüzə belə bir bacarıqlı, qorxmaz, bilikli bir başçı axtarırıq, - indilikdə üç nəfərlik böyüklik də döyüşmək olar, sonradan xalqın hamısı bizim başımıza toplaşacaq, axı onun daha getməyə yeri qalmayıb, xalqın indi yalnız bir gedəsi yeri var, o da öz evi, doğma ocağı, onu yedizdirib doyuran torpağı, bu torpaqda uyuyan doğmalarının məzarıdır.

Tişka baba indilikdə döyüşüllərinin belə az olmasına görə köks ötürdü, sonra qazmadan dışarı çıxdı. O, yağların yerleşdiyi uzaq çöllərə səri baxdı; oralarda yollarda toz qopduğu görünürdü, görünür almanın yənə də buralara səri gəlirdilər.

- Siz ölümdən qorxmursunuz? - Tişka qazmada oturub ayaqqablarını geyinən döyüşüllərindən soruşdu.

- Yox, ay baba, hər gün qorxub yaşamaq çox danıldırıcıdır, - döyüşüllərdən biri belə cavab verdi, o biri isə dinnəyib köksünü ötürdü.

- Yox, bu düz deyil, yersiz danışırsınız! - Tişka baba belə deyib, sonra uca səslə onlara buyurdu:

- Öləmkən çəkinəcəksiniz, ölməməyə çalışacaqsınız! Döyüşü ölməmalıdır, o, yağını qovandan sonra da yaşamalıdır, yoxsa biz kimin üçün vuruşuruq? Qoşun ölümə inanmamağı ilə güclü olur, ölüm ancaq yağı üçündür, bize ölmək olmaz! Bu andan başlayaraq savaşdayıq, haydi döyüşə, yağırı qovmağa gedirik!

Tərcümə:
Araz Gündüz

**"DÜNYA" MƏKTƏBİ 2016-2017- CI
TƏDRİS İLİ ÜÇÜN
1-11-CI SINİFLƏRƏ
ŞAGİRD QƏBULU ELAN EDİR**

DÜNYA Məktəbi

Xezer Universiteti "Dünya" məktəbi, 2016-2017-ci tədris ili üçün 1-11-ci siniflərə şagird qəbulu elan edir. Tədris Beynəlxalq bakalavr programı (IB) Üzrə Ixtisaslaşmış xarclı ve yerli müəllimlər tərəfindən heyata keçirillir.

IBPYP –1-4 ibtidai sinifləri, IBMYP –5-9-cu sinifləri, IBDP ise 10-11-ci sinifləri ehətə edir.

Xezer Universiteti "Dünya" məktəbi 2009-cu ildən Beynəlxalq bakalavr diplom programının (IBDP) tədrisi ilə möşguldür. Məktəb bu sahədə çoxsaylı uğurlara imza ataraq, ibtidai ve orta məktəb üzrə yüksək standartlara malik keyfiyyəti Beynəlxalq bakalavr təhsili verir. "Dünya" məktəbinin şagirdləri yerli və beynəlxalq olimpiadalarda müvəffəqiyyətlə iştirak edir və yüksək nticələr eldə edirlər.

"Dünya" məktəbinin məzunları dönyanın məşhur universitetlərində (Oxford, Boston, Lancaster, Surrey, Warwick və s.) təhsil alırlar.

Tədris akademik və sosial baxımdan zəngin olması ilə yanaşı, həm də məktəbdən kənar fealiyyəti ilə şagirdlərin hər tərəfdən inkişafı üçün qayğılaş mühit yaradır. Məktəbin şagirdləri konfranslar təşkil etməklə beraber, həm də xarclı ölkələrdə (Türkiyə, Yunanistan, İngiltərə) konfranslarda müvəffəqiyyətli çıxış edirlər.

Məktəbe qəbul imtahanları esasında heyata keçirilir.

Qəbul imtahanında yüksək nticə göstərən şagirdlər güzəştli təhsil imkanı eldə edirlər.

"Dünya" məktəbi yolunuzu gözleyir.

SUMQAYIT XƏZƏR UNIVERSİTETİ “DÜNYA” MƏKTƏBİ



**Sumqayıtda fəaliyyətə başlayan Xəzər Universiteti “Dünya” məktəbi
şagird qəbulu elan edir:**

**Məktəbəqədər hazırlıq (5-6 yaş) Azərbaycan, rus, ingilis dillərində
Bütün sınıflar üzrə - Azərbaycan, rus dillərində
Həmçinin Beynəlxalq IB Programı üzrə təhsil - ingilis dilində
İmtahanda yüksək nəticə göstərən şagirdlər güzəştli təhsili əldə edirlər.**

**Ünvan: Sumqayıt şəhəri, 9 mkrn, Bakı küçəsi, 44-cü məhalle
(Sumqayıt Dövlət Universitetinin qarşısı)**

**Tel.: (+994 18) 642 30 97
(+994 12) 563 59 40/47/48
Mob.: (+994 55) 669 96 33
E-mail: info@dunyaschool.az
www.dunyaschool.az**




DÜNYANIN ƏN GÖZƏL KİTABXANALARI

*TUT.BY xəbər portali memarlıq nöqtəyi nəzərindən
dünyanın 28 ən gözəl və qeyri-adı kitabxanasını
təqdim etmişdir. Oxucularımız onları tanış edirik.*

PARLAMENT KİTABXANASI

KANADA



1790-cı ildə inşa edilmiş kitabxananın memarlıq üslubu Britaniya muzeyinin qiraət zalını xatırladır. Kitabxanada 600 000 nüsxə kitab və əlyazması qorunub saxlanılır.



**Valideynlərin və
şagirdlərin
nəzərinə!**



Xəzər Universitetinin Dünya məktəbi 2016-2017-ci tədris ilində I-XI siniflərə şagird qəbulu elan edir:

Qəbul müsabiqə yolu ilə həyata keçirilir.

Təhsil 3 dildə (Azerbaycan, rus, ingilis) aparılır.

Azerbaycan və rus bölmələrləndə İngilis dili ikinci dil kimi tədris olunur. Şagirdlərin seçimi ilə fransız, alman, çin dilləri de öyrədilir.

Məktəbdə təcrübəli pedaqoqlar, o cümlədən xaricdən dəvət edilmiş mütəxəssislər çalışırlar. Burada səvadla yanaşı, tərbiyə də mühüm yertutur.

Dünya məktəbi beynəlxalq statuslu məktəbdür. O, Beynəlxalq Bakalavr Təşkilatının (International Baccalaureate Organization – IBO) üzvüdür. Məktəbdə IB Diplom Programı fəaliyyət göstərir.

X sinif şagirdləri tam orta təhsilla yanaşı, öz istəkləri ilə Beynəlxalq Bakalavr Təşkilatının Diplom Programında təhsil ala bilərlər. Digər məktəblərin şagirdləri də imtahan verməklə Diplom Programına qəbul edilirlər.

Diplom programında təlim ingilis dilindədir. Tahsil müddəti iki ildir.

Beynəlxalq Bakalavr Diplomu əldə edən şagirdlər dönyanın tanınmış universitetlərində təhsillərini davam etdirmək imkanı qazanırlar.

2016-2017-ci il üçün hazırlığa uşaqlıq qəbulu davam edir.

Hazırlıqda 4-5, 5-6 yaşlı uşaqlar üçün Azerbaycan, İngilis və rus dillərində qruplar təşkil olunub. Bütün qruplarda əlavə iki dil (Azerbaycan, ingilis, rus) tədris edilir.

Gündəlik dərs programından əlavə, Şahmat, Kompüter, Psixologiya, Rəsm-əmək, Rəqs, Dram və Musiqi dərsləri keçirilir.

Dünya məktəbi

**Məktəbəqədər
hazırlıq**

Ünvan: Bakı, Əcəmi Naxçıvanı 9

Dünya məktəbi

Tel.: (+99412) 563 59 40 / 47/48

Mob.: (+99470) 844 08 88

E-mail: info@dunyaschool.az

Məktəbəqədər hazırlıq

Tel.: (+99412) 563 59 43 / 45

Mob.: (+99470) 560 15 18

E-mail: bagca@dunyaschool.az



Universitetdə həkələvər pilləsində aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı aparılır:

I qrup üzrə:

- Kompiuter elmləri
- Neft-qaz mühəndisliyi
- Kompiuter mühəndisliyi
- İmzaat mühəndisliyi
- Riyaziyyat və informasiya mühəndisliyi
- Tizikə mühəndisliyi
- Elektronika, telekomunikaasiya və radiotexnika mühəndisliyi
- Klima mühəndisliyi
- Biotibbi texniki mühəndisliyi
- Mekanika mühəndisliyi

II qrup üzrə:

- Məhasibat učetü və audit
- Məaliyyət
- İqtisadiyyat
- Məneçment
- Marketing
- Bizznesin idarə edilməsi
- Tərix mühəndisliyi
- Coğrafiya mühəndisliyi
- Regionşünaslıq (regionlər üzrə)
- Beynəlxalq münasibətlər

III qrup üzrə:

- Azərbaycan dil və ədəbiyyatı mühəndisliyi
- Xarici dil (ingilis dil) mühəndisliyi
- İbtidai sinif mühəndisliyi
- Filologiya (ingilis dil və ədəbiyyatı)
- Filologiya (Azərbaycan dil və ədəbiyyatı)
- Pedagoziya
- Tərcümə (ingilis dil və digər diller)
- Dizayn

IV qrup üzrə:

- Kimya mühəndisliyi
- Biologiya mühəndisliyi
- Psixologiya

Ünvan: Məhsəti küçəsi, 41
(Neftçilər metrosunun yaxınlığında)
Əlaqə telefonları: (012) 323-93-13, (012) 408-81-78,
(012) 421-79-27

Faks: (012) 408-93-79

Internet: <http://www.khazar.org>



XƏZƏR UNIVERSİTETİ

Xəzərə en çox təmən, xərçən en çox tələbə göndərən, xərçən oxumağa tələbələrin en çox goldiyi, xərçən müəllimlərin en çox işlədiyi ali məktəbdür. Xəzər Universiteti Azerbaycanda yeganə universitetdir ki, onun tədris siyaseti və diplomi Azerbaycanda təqdim olunur. Xəzər Universiteti dünyada ali məktəblərin reytinqinin müəyyənəşdirilməsi sahəsində məfuzlu təşkilatların reytinq cədvəlinde Azərbaycan ali məktəbləri arasında hemiye birinci olmuşdur.

QS (World University Rankings) təşkilatının 2015-ci il sentyabrın 15-də əlan etdiyi reytinq cədvəlinə əsasən Xəzər Universiteti dünyamızın en yaxşı 700 universiteti arasında yer almışdır.

2015-ci il oktyabrın 21-də QS (World University Rankings) təşkilatı 2015/16-ci tədris ili üçün inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya ölkələri universitetlərinin 2-ci illik reytinqini müəyyənəşdirmişdir. Xəzər Universiteti Azərbaycandan ilk 70 ali təhsil məfəssisəsi arasında yer almış tek universitetdir.

Xəzər Universiteti ilk gündən beynəlxalq təcrübəyə əsasən quruldu və Azərbaycanda ingilis dilində tədrisə keçən ilk universitet kimi tanındı. Təhsil sahəsində en qabaqcıl ölkələrin təcrübəsini öyrənmək və tətbiq etmək illikliliyi da məhz Xəzər Universitetinə nəsib oldu. Dünya təhsil məkanlarında qabaqcıl mövqeyi və niyfuzu ilə diqqətəkən Universitetin beynəlxalq əlaqələri yarınz təlim-tədris sahəsində deyil, yüksək ixtisaslı dünya insanı hazırlığında da əhəmiyyət daşıyır. Demokratizm və humanizm, plüralizm və şəffaflıq, müasirlik və təşəbbüskarlıq, ən son təlim texnologiyalarından istifadə, beynəlxalq program və layihələrdə fəaliyət və digər bu kimi hallar bitiünlükə Universitetdə işgəzarlıq şəraiti yaradır, tələbələrin fəaliyyət və müstəqilliyini təmin edir.

Professor Əjdər Ağayev,
Azərbaycan Təhsil Sərasının sədri

Universitetin maddi-texniki bazası

Məhsəti küçəsi, 41 əvvənda yerləşən mətasir avadanlıqlarla təchiz edilmiş tədris korpusunda (Neftçilər metrosunun yaxınlığında), şəhərin mərkəzində Başir Səfəroğlu küçəsi, 122 əvvənda yerləşən tədris binasında və 8-ci MKR, Əcəmi Naxçıvani küçəsi, 9 əvvənda (Ayna Sultanovannın heykəlinin yaxınlığında) 3 bina və ayrıca idman kompleksindən ibarət tədris kampusunda yüksək keyfiyyətli təhsil almaq üçün hər cür şərait yaradılmışdır.

Təhsil və karyera imkanları

Təhsildə fərqlənən tələbələr təhsillərini Amerika, Kanada, İngilterə, Fransa, Almaniya, Hollandiya, İsviç, İtaliya, Türkiyə, Çin, Yaponiya və s. ölkələrin tanınmış universitetlərində davam etdirmek imkanı qazanırlar.

Xəzər Universitetində asas təhsil dili ingilis dilidir. Bu, tələbələrin müasir dörsliklərdən istifadə etməsi, təhsillorını xərçən davam etdirməsi, xərçən gələn müəllimlərin effektli dərs deməsi və geniş imkan verir. Məzunlar və yuxarı kurs tələbələri xərçən şirkətlərdə yüksək maaşlı işlər dəvət alırlar, eləcə də dövlət təşkilatlarında və ölkəmizin qabaqcıl şirkətlərində işləmək imkanı əldə edirlər.

Təhsil haqqının ödənilməsində güzəştlər

TQDK-nın keçirdiyi imtahanlarda yüksək bal toplayan tələbələrə aşağıdakı güzəştlər edilir. Imtahanlarda:
650-700 bal toplayan tələbələr təhsil haqqından tam azad edilir.
600-649 bal toplayan tələbələr təhsil haqqının cəmi 25%-ni ödəyir.
550-599 bal toplayan tələbələr təhsil haqqının 50%-ni ödəyir.
500-549 bal toplayan tələbələr təhsil haqqının 75%-ni ödəyir.

Tələbələr təhsil aldıqları müddətdə əsgəri xidmətdən azaddırlar.